

0611_Az_Əyani_Yekun imtahan testinin sualları**Fənn : 0611 Gömrük işi**

1 Tranzit nəqliyyat vasitələrinin keçid gömrükxanalarına çatdırılma müddəti:

- ☐ 3 gün
- ☐ 1 gün
- ☒ ən gec 5 gün
- ☐ 2 gün
- ☐ ən gec 1 ay

2 Gömrük ərazisindən kənarda malların emalı üçün icazə hansı mallarda verilir?

- ☐ İxracda nəzərdə tutulmuş ödəmələrin alınmasını tələb etməyə əsas olduqda
- ☒ Azərbaycan iqtisadiyyatının maraqlarına ciddi zərbə vurmadıqda
- ☐ Malların çıxarılması idxal gömrükrusum və vergilərinin qaytarılmasına
- ☐ Azərbaycan gömrük sərhəddindən keçirilməsi qadağan olunan mallar olduqda əsas verirsə
- ☐ Sərbəst dövriyyə üçün gətirilən mallar olduqda

3 Gömrük rejimi nədir?

- ☐ gömrük nəzarətinin icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu
- ☐ Gömrük ödənişlərinin xüsusiyyətini müəyyən edən hüquqi normaların məcmusu
- ☒ sərhəddən keçirilən nəqliyyat vasitələri yaxud əmtəənin statusunu müəyyən edən qanunların məcmusu
- ☐ sərhəddən keçirilən anda əmtəənin vəziyyəti
- ☐ gömrük tərtibatının icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu

4 Gömrük rejiminin seçimi nədən asılıdır?

- ☐ daşınma şərtlərindən
- ☐ əmtəələrdən
- ☐ əmtəələrin saxlanılma şərtlərindən
- ☒ əmtəənin yerdəyişmə məqsədindən
- ☐ əmtəələrin qablaşdırılma və markalaşdırılmasından

5 Seçilmiş gömrük rejimi hansı sənəddə göstərilir?

- ☐ invoysda
- ☐ əmtəə müşayiətedici sənədlərdə
- ☐ qısa bəyannamədə
- ☒ gömrük bəyannaməsində yaxud gömrük bəyannaməsini əvəz edən sənəddə
- ☐ gömrük rejimi barədə sifahi məlumat verilir

6 Yerdəyişmə kateqoriyasından və xüsusiyyətlərindən asılı olmayaraq gömrük orqanlarının daimi funksiyaları hansılardır?

- ☐ kontrol və hüquq-mühafizə
- ☐ kontrol və fiskal
- ☐ fiskal

- ☐ hüquq-mühafizə
- ☒ fiskal, hüquq-mühafizə və kontrol

7 Hər hansı gömrük rejimini seçmək yaxud başqasına dəyişmək həmişə mümkündürmü?

- ☐ regional gömrük bəyannaməsindən icazə aldıqda
- ☐ ancaq qabaqcadan tərtibat edilmiş gömrük gözətçi dəstəsindən (postundan) icazə aldıqda
- ☒ Gömrük Kodeksində bu həmişə təsdiq edilib
- ☐ əmtəənin yerləşdirildiyi rejim və şərtlərin xüsusiyyətlərindən asılı olaraq gömrük rejimini seçmək həmişə mümkün deyil
- ☐ ancaq DGK-nin icazəsini aldıqda

8 Gömrük qanunvericiliyində məqsədli əmtəə dedikdə nə başa düşülür?

- ☒ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri və enerjinin bütün növləri daxil olmaqla, hər hansı daşınar və daşınmaz əmlak
- ☐ hər hansı əşyanın alqı-satqısı
- ☐ hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak

9 Tranzit keçirilən müşayiət olunmayan baqajların təyinat gömrükxanasına çatdırılma müddəti:

- ☐ 3 gün
- ☐ 1 gün
- ☐ ən gec 10 gün
- ☒ 2 gün
- ☐ ən gec 1 ay

10 Məhvetmə rejimi altında yerləşdirilə bilər:

- ☐ gömrük orqanları tərəfindən girov olaraq qəbul olunan mallar
- ☒ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri
- ☐ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri və Azərbaycan malları
- ☐ Azərbaycan malları
- ☐ xüsusi təyinatlı mallar

11 Azərbaycan Respublikasının gömrük ərazisi hüddudlarında gömrük güzəştləri hansı mallara verilir?

- ☐ Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.
- ☒ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;
- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;
- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;

- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;

12 Gömrük güzəştləri nədir?

- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə.
- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;
- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;
- ☒ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;
- ☐ Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;

13 Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir?

- ☒ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;
- ☐ Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;
- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;
- ☐ Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;

14 Tarif preferensiyaları nədir?

- ☐ Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması;
- ☒ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;

15 əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir?

- ☒ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılarəkən.
- ☐ Qazandığı vəsait;
- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;
- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;
- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;

16 Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük rüsumlarından azad edirlər?

- ☐ Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.
- ☐ Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;
- ☐ Komandaların hazırlığı ilə bağlı gətirilərkən;
- ☐ Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
- ☒ Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;

17 Malların gömrük dəyəri hansı məqsədlə hesablanır?

- ☒ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.
- ☐ Gömrük ödənişlərini hesablamaq.
- ☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.
- ☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.
- ☐ Gömrük statistikasını aparmaq.

18 Malların gömrük dəyərini kim və nə zaman hesablayır?

- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarıldıqca müəyyən edilir
- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
- ☒ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
- ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
- ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.

19 Azərbaycan Respublikasının Gömrük Tarifi haqqında Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir?

- ☒ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;
- ☐ 1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;

20 Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?

- ☐ Dəyərin toplanması.
- ☒ Gətirilən malların sövdələşmə qiyməti ilə.
- ☐ Eyni malların sövdələşmə qiyməti ilə.
- ☐ Eynicinsli malların sövdələşmə qiyməti ilə.
- ☐ Dəyərin çıxılması.

21 Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur?

- ☐ Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.
- ☐ Hər biri ardıcıl olaraq tətbiq edilir.
- ☐ Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.
- ☐ Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.
- ☒ Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

22 Gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☒ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

23 Gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

24 Gömrük dəyərinin müəyyən edilməsi üçün eynicinsli malların sövdələşmə qiyməti üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

25 Gömrük dəyərinin müəyyən edilməsi üçün dəyər çıxılması üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

26 Gömrük dəyərinin müəyyən edilməsi üçün dəyərin toplanması üsulu nədir?

- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

27 Gömrük dəyərinin müəyyən edilməsi üçün ehtiyat üsul nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☒ Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilməyən və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsinə əsaslandırırlarsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

28 Malın mənşə ölkəsi nədir?

- ☐ Malın ixrac olunduğu ölkə.
- ☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.
- ☐ “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.
- ☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

- ☒ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

29 Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır?

- ☐ Onun ərazisində istehsal edilmiş məhsullar;
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.
- ☒ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.

30 Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır?

- ☒ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.
- ☐ Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.
- ☐ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.
- ☐ Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.
- ☐ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;

31 Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşə sertifikatını kim və nə zaman verir?

- ☐ Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☒ Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.
- ☐ Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

32 Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır?

- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.
- ☐ Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.
- ☒ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.

33 Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər?

- ☐ Kifayət qədər əsas olarsa.
- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☐ Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☒ Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

34 Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur?

- ☐ Kombinə gömrük rüsumu.
- ☒ Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;
- ☐ Gömrük tarifinin iki misli;
- ☐ Advalor gömrük rüsumu;
- ☐ Spesifik gömrük rüsumu;

35 Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür?

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;

36 Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☒ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;

37 Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları.
- ☒ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

38 Gəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərs vəsaitləri.
- ☐ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
- ☒ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
- ☐ Məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
- ☐ Məktəblər üçün pulsuz dərs vəsaitləri;

39 Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə grant haqqında müqaviləyə və ya qərara əsasən grant kimi alınan pul və (və ya) digər maddi yardımlar.
- ☐ Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☒ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə grant haqqında müqaviləyə və ya qərara əsasən grant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
- ☐ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☐ Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

40 Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar:

- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☐ Gömrük rüsumlarından azad edirlər;

- ☐ rüsumlarından
- ☒ Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edirlər;

41 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ İstehsal və kommersiya təyinatı olan mallar.
- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☐ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☒ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;

42 Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri:

- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☒ Gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumlarından gismən azad edirlər;
- ☐ Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;

43 Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş:

- ☒ Gömrük rüsumları və vergilər qaytarılır
- ☐ Gömrük yığımları qaytarılır
- ☐ Gömrük rüsumları və vergilər qaytarılmır
- ☐ Gömrük rüsumları qaytarılır
- ☐ Vergilər qaytarılır

44 Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına:

- ☐ Doğru cavab yoxdur
- ☐ İcazə vermir
- ☐ İcazə verir
- ☐ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir
- ☒ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir

45 Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq
- ☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda
- ☐ İcazə verilmir
- ☐ Doğru cavab yoxdur

46 Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini
- ☒ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
- ☐ Ticarət siyasəti tədbirlərinin tətbiqini
- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini

47 Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar?

- ☐ Xüsusi mallar
- ☐ İdxal malları
- ☐ İxrac malları
- ☒ Daxili mallar
- ☐ Tranzit mallar

48 Tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanılması
- ☒ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

49 Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanılması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☒ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

50 Daxili tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanılması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☒ Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

51 Saxlanma xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanılması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☒ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

52 Gömrük anbarı xüsusi gömrük proseduru nədir?

- ☒ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanılması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

53 Sərbəst zona nədir?

- ☐ Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi
- ☒ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi

54 Gömrük ərazisində sərbəst zonanı kim yarada və ləğv edə bilər?

- ☒ Müvafiq icra hakimiyyəti orqanı
- ☐ Azərbaycan Respublikasının şəxsləri
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri
- ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri
- ☐ Müvafiq icra hakimiyyəti orqanının lisenziyası əsasında Azərbaycan Respublikasının şəxsləri

55 Sərbəst zonanın sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri:

- ☐ Gömrük orqanlarının nəzarəti altında olmur
- ☐ Polis tərəfindən qorunur
- ☒ Gömrük orqanlarının nəzarəti altında olur
- ☐ Gömrük orqanlarının nəzarətindən azad olur
- ☐ Gömrük orqanlarının nəzarəti altında olur

56 Müvəqqəti idxal proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☒ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

57 Son istifadə xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☒ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

58 Daxildə emal proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☒ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

59 Xaricdə emal xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☒ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

60 Malların müvəqqəti idxal (ixrac) müddətləri, bir qayda olaraq, aşağıdakı zamanla məhdudlaşır:

- ☐ Qeyri-məhdud
- ☐ 6 ay;
- ☐ 1 il;
- ☐ 2 il;
- ☒ 3 il;

61 Mallar Azərbaycan Respublikasının sərbəst zonalarında hansı müddətlərdə yerləşdirilə bilər?

- ☒ Qeyri-məhdud.
- ☐ 6 ay;
- ☐ 1 il;
- ☐ 2 il;
- ☐ 3 il;

62 Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

- ☒ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

63 Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir?

- ☐ Daşıyıcının.
☐ Dövlətin;
☒ Mal sahibinin;
☐ İxracatçının;
☐ İdxalatçının;

64 Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
☒ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

65 Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
☒ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

66 Azərbaycan Respublikasının sərbəst zonalarında hansı fəaliyyət növlərinə icazə verilir?

- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya fəaliyyətinə.
☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların idxalına və ixracına;
☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal və kommersiya fəaliyyətinə;
☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların topdan satışı fəaliyyətinə;
☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal fəaliyyətinə;

67 Xarici mallar Azərbaycan Respublikasının sərbəst zonalarına gətirilməsi və ya onların sərbəst zonalarda yerləşdirilməsi zamanı:

- ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur.
☒ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir
☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
☐ Gömrük rüsumları ödənilir, digər məhdudiyyətlər qoyulmur;

68 Mallar Azərbaycan Respublikasının sərbəst zonaları ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya Azərbaycan Respublikasının hüddurlarından kənara aparılarkən:

- ☒ Malın mənşəyindən asılı olaraq gömrük rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir
- ☐ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir;
- ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
- ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
- ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur;

69 İxrac zamanı vergidən azad etmələr hansı əsasla qüvvəyə minir?

- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin sərəncamı.
- ☐ Azərbaycan Respublikasının gömrük qanunvericiliyi;
- ☒ Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı;
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sərəncamı;

70 Təkrar ixrac nə zaman bəyan olunur?

- ☐ Gətirilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasından ən çox 6 ay öncə.
- ☒ Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən;
- ☐ Mallar xarici ölkənin gömrük ərazisində olarkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisində olarkən;

71 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir?

- ☐ Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
- ☒ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
- ☐ Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
- ☐ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
- ☐ Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri

72 Xüsusi gömrük prosedurlarına hansılar aiddir?

- ☒ Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
- ☐ Tranzit və emal
- ☐ Sərbəst zona və xüsusi istifadə
- ☐ Tranzit, saxlanc, sərbəst zona və emal
- ☐ Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal

73 Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparılıqda
- ☒ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarılıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

74 Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☒ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

75 Malın mənşəyi haqqında sertifikat olmasa?

- ☐ Malın dövlətin xeyrinə verilməsi üçün əsas ola bilər
- ☐ Mal gömrük sərhəddindən buraxılmaz
- ☐ Bu malın keyfiyyətini yoxlamaq üçün əsas olar
- ☐ Bu malın məhv edilməsi üçün əsas ola bilər
- ☒ Bu maldan iki qat rüsum almaq üçün əsas ola bilər

76 Barter əməliyyatları zamanı YGB dəsti neçə nüsxədən ibarət olur?

- ☐ 7 nüsxə
- ☒ 5 nüsxə
- ☐ 3 nüsxə
- ☐ 2 nüsxə
- ☐ 4 nüsxə

77 Aşağıda qeyd olunanlardan hansı gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün istifadə olunan təminat üsulu hansıdır?

- ☐ sığortalanmamaq
- ☐ yazılı öhdəlik
- ☐ şifahi öhdəlik
- ☒ bank qarantıyası
- ☐ ödənilməli olan məbləğin gömrük orqanı əməkdaşının depozit hesabına köçürülməsi

78 Gömrük nəzarəti üçün tələb olunan nəqliyyat sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Müqavilə, hesab-faktura, invoys, qablaşdırma sənədləri və s.
- ☒ Konosament, qaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj qəbzi və s.
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.

79 Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından

80 Gömrük rüsumlarından azad oluna bilər

- ☐ Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar
- ☐ Minik avtomobilləri
- ☒ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Ərzaq malları və kənd təsərrüfatı məhsulları
- ☐ Mebellər

81 Derivat nədir?

- ☐ Süni yetişdirilmiş heyvan və bitki nümunələri
- ☐ Heyvan və bitkinin istənilən növü
- ☐ Canlı və cansız heyvan və bitki növləri
- ☒ Heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsullar
- ☐ Hər hansı bir dövlətin yurustiksiyası altında olmayan dəniz sahələrindən gətirilən nümunə

82 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır:

- ☐ Argentina, Livan, Bolqarıstan
- ☒ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna
- ☐ ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna
- ☐ İsrail, Livan, Bolqarıstan, Ukrayna
- ☐ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya

83 Beynəlxalq yükdaşımlar zamanı yolda qarşısıalınmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edilir?


- ☒ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə dəqiq məlumat vermişsə
- ☐ Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə
- ☐ Yol polisinə məlumat vermişsə
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa

84 Azərbaycan Respublikasında istehsal olunmuş araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 8 Avro
- ☒ hər litrinə 2 Manat
- ☐ hər litrinə 0,5 Manat
- ☐ hər litrinə 5 Manat
- ☐ hər litrinə 5 Avro

85 Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində Təhsil və İdarəetmə və təşkil layihələrini reallaşdırır?

- ☐ "Traseka"
- ☐ "Erazmus"
- ☐ "Mundus"
- ☐ "Tempus"



86 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemi haqqında konvensiya ya hansı ildə qoşulmuşdur?

- ☐ 2003
- ☐ 1995
- ☐ 1997
- ☐ 1999
- ☒ 2001

87 Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük nəzarəti məqsədi üçün əlavə sənədlər tələb etmək hüququ:

- ☐ Prokurorun müvafiq sanksiyasından sonra yaranır
- ☐ Yoxdur
- ☒ Var
- ☐ Qanunla müəyyənləşməyib
- ☐ Məhduddur

88 Gömrük rəsmiləşdirilməsi:

- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçılarının Azərbaycan Respublikasının ərazinə gətirdikləri mal və nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılması prosedurlarının məcmusu
- ☒ Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusu
- ☐ Azərbaycan respublikasının gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumlarına cəlb edilməsi tədbirlərinin məcmusu
- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhədini keçməsi zamanı yerinə yetirilməsi gömrük qanunvericiliyi ilə tələb olunan hərəkətlərin məcmusu
- ☐ Gömrük orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması

89 Gömrük müşayiəti nədir?

- ☒ Ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirmələri mərhələsindən sonra gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Malların gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Mal, nəqliyyat vasitələri və sərnişinlərin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması

90 Yaşıl dəhlizdən keçən sərnişinin baqajı gömrük orqanları tərəfindən:

- ☐ Texniki nəzarət cihazları vasitəsi ilə mütləq yoxlanılır
- ☐ Mütləq yoxlanılır
- ☒ Seçmə olaraq yoxlanılır
- ☐ Yoxlanılmır
- ☐ Baxış keçirdikdən sonra yoxlanılıb-yoxlanılmayacağı barədə qərar verilir

91 Gömrük nəzarəti zonaları:

- ☒ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər ərazilərdir
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan ərazilərdir
- ☐ Gömrük sərhəddi boyu yerləşən ərazilərdir
- ☐ Gömrük orqanları yerləşən ərazilərdir
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən ərazilərdir

92 əmtəənin təsnifatlandırılması sistemi nədir?

- ☐ əmtəələrə kodların verilməsi
- ☐ hazır məhsulların bölüşdürülməsi
- ☐ əmtəənin qabarit ölçüləri
- ☐ əmtəələrin qiymət cədvəli
- ☒ əmtələrin sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə bölünməsi

93 Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır?

- ☐ 1938-ci ildə
- ☐ 1903-cü ildə
- ☒ 1913-cü ildə
- ☐ 1914-cü ildə
- ☐ 1921-ci ildə

94 Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır?

- ☐ 41 ölkə
- ☐ 13 ölkə
- ☐ 19 ölkə
- ☒ 29 ölkə
- ☐ 31 ölkə

95 Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi?

- ☐ 2 bölmə 86 mövqe
- ☐ 3 bölmə 106 mövqe
- ☒ 5 bölmə 186 mövqe
- ☐ 4 bölmə 176 mövqe
- ☐ 7 bölmə 96 mövqe

96 Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir?

- ☐ 1940-cı ildə
- ☐ 1913-cü ildə
- ☐ 1919-cı ildə
- ☐ 1928-ci ildə
- ☒ 1938-ci ildə

97 Ahəngdar Sistemin əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir?

- ☐ 14 bölmə və 44 qrupdan;
- ☐ 12 bölmə və 33 qrupdan;

- ☒ 21 bölmə və 99 qrupdan;
- ☐ 18 bölmə və 55 qrupdan;
- ☐ 23 bölmə və 88 qrupdan;

98 Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır?

- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981 ildə Brüsseldə
- ☐ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə

99 Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır?

- ☐ Texnoloji proseslər üzrə
- ☐ emal texnologiyası üzrə
- ☐ əmtəənin tərkibi meyarı
- ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- ☐ Hazır mallar üzrə

100 Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir?

- ☐ Barter əməliyyatları
- ☒ Xarici ticarət əməliyyatları
- ☐ Alqı-satqı əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Valyuta əməliyyatları

101 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır?

- ☒ əmtəənin qəbulu aktı
- ☐ Xarici tərəflə bağlanmış müqavilə
- ☐ Mənşə sertifikatı
- ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə
- ☐ "zəmanət öhdəliyi"

102 əmtəə nomenklaturası nədir?

- ☐ əmtəə istehsalı obyektləri
- ☐ əmtəə istehsalı texnologiyası
- ☐ əmtəənin satıldığı bazar
- ☒ əmtəə və malların adlarının məcmusu
- ☐ əmtəələrin şifrələnmiş adları

103 İcazə sertifikat ixrac və təkrar ixrac üçün hansı müddətdə qüvvədədir?

- ☐ 24 ay
- ☐ 12 ay
- ☒ 16 ay
- ☐ 3 ay

☐ 2 ay

104 Hansı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır?

- ☐ Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı
- ☒ Gömrük proseduru dəyişdirildikdə yeni gömrük proseduru üçün
- ☐ humanitar və texniki yardım (qrant) yüklərinin rəsmiləşdirilməsi zamanı
- ☐ mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə
- ☐ elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük rəsmiləşdirilməsi zamanı

105 Gömrük nəzarəti üçün tələb olunan ticarət sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☒ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.
- ☐ Konosament, qaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj qəbzə və s.
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.

106 Hansı halda CİTES nümunələri öldürülə və ya məhv edilə bilər?

- ☒ Baytarlıq nəzarəti orqanlarının rəyi olduqda
- ☐ Məhkəmənin belə qərarı varsa
- ☐ Elmi orqan bu barədə rəy verərsə
- ☐ İnzibati orqanın bu barədə göstərişi olarsa
- ☐ Deklarantın öz istəyi ilə

107 Birgə gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir
- ☐ hər ölkənin gömrük orqanı ayrılıqda gömrük nəzarəti həyata keçirir
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir
- ☒ hər iki ölkənin gömrük orqanı birlikdə gömrük nəzarəti həyata keçirir
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir

108 Bəyannamə anlayışına Gömrük Məcəlləsində necə tərif verilmişdir?

- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçısının öz fəaliyyəti haqqında dövlət gömrük orqanlarına yazılı və ya elektron formalarda məlumat verməsi
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulan mal və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməzdən əvvəl, gömrük nəzarəti altında olmayan mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☐ Mal və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsi məqsədilə sərhəd orqanlarına mal sahibi tərəfindən yazılı formada lazımlı məlumatların bəyan edilməsi

109 Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir?

- ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar
- ☒ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar

110 Şəxsi müayinə:

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 64-cü maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur
- ☒ İnsan hüquq və azadlığı normalarını pozmaq məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur
- ☐ Tətbiq olunması qanunla qadağandır
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur

111 Diplomatik agent xidməti vəzifələrini yerinə yetirərkən, üçüncü ölkə ərazisindən keçirsə:

- ☐ Ölkələr arasındakı müvafiq saziş mövcuddursa, ona uyğun immunitet alır.
- ☒ O və onun ailə üzvləri bu ölkədən bütün immunitetləri alırlar
- ☐ O heç bir imtiyaza sahib deyil
- ☐ O tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alır
- ☐ O və onun ailə üzvləri tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alırlar

112 Sərnişinlərin gömrük nəzarəti zamanı yaşıl və ya qırmızı dəhlizdən keçmək qərarını:

- ☐ “Yaşıl” dəhliz ancaq diplomatik agentlər üçün nəzərdə tutulub
- ☐ Baxış aparan gömrük işçisi verir
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi verir
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsinə nəzarət etdikdən sonra verir
- ☒ Sərnişinin özü verir

113 Gömrük nəzarəti üçün tələb olunan sənədlər aşağıdakı qruplara ayrılır:

- ☐ Nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☒ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☐ Ticarət sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri

114 Bəyannaməçi anlayışına Gömrük Məcəlləsində belə tərif verilmişdir:

- ☐ xarici iqtisadi fəaliyyət iştirakçıları üçün bəyannamələri dolduran şəxs
- ☒ gömrük bəyannaməsinə təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs
- ☐ gömrük sərhədindən mal və nəqliyyat vasitələrini keçirən şəxs
- ☐ gömrük sərhədindən mal və nəqliyyat vasitəsinin keçirildiyi nəqliyyat vasitəsinin sahibi
- ☐ gömrük bəyannamələrini qəbul edən gömrük orqanının vəzifəli şəxsi

115 CİTES nümunəsi itirildikdə və yaxud məhv olduqda onun sahibi şəhadətnamə ilə necə hərəkət etməlidir?

- ☐ Heç bir qərar qəbul etməməlidir
- ☒ Onu 2 həftə ərzində qaytarmalıdır

- ☐ Onu həmin an cırmalıdır
- ☐ CİTES nümunələrinin itirilməsi barədə mətbuat orqanlarının birinə məlumat verməlidir
- ☐ Elmi orqanı məlumatlandırmalıdır

116 İcarə sertifikat hansı halda ləğv olunur?

- ☒ Yuxarıda göstərilən bütün hallarda
- ☐ Ərizəçi tərəfindən müvafiq müraciət edildikdə
- ☐ İdxal olunan ölkələrin qanunları pozulduğu halda
- ☐ Itirildikdə
- ☐ Nümunə sahibi dəyişdikdə və yaxud öldükdə

117 Gömrük nəzarəti üçün istifadə olunan sənədlər ən azı neçə il saxlanılmalıdır?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

118 Gömrük orqanları tərəfindən alınan vergi hansıdır?

- ☐ Mənfəət vergisi
- ☐ Dövlət rüsumu
- ☐ Torpaq vergisi
- ☒ Aksiz
- ☐ Gömrük müşayiətinə görə yığım

119 Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər?

- ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım
- ☐ ƏDV, yol vergisi
- ☐ Malların saxlanmasına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar

120 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilərlər:

- ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
- ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi
- ☐ cəlb olunmurlar
- ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi

121 Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından

122 Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir?

- ☐ Həyata keçirilən iqtisadi siyasət
- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☐ Miqrasiya prosesləri
- ☐ Global proseslər

123 Gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı hansı müddət ərzində saxlanılmalıdır?

- ☐ sənədlər və məlumatlar saxlanılır
- ☒ Saxlanma üsulundan asılı olmayaraq 3 il
- ☐ Elektron sənədlər müddətsiz, kağızlar 5 il
- ☐ Saxlanma üsulundan asılı olmayaraq 5 il
- ☐ Elektron sənədlər 10 il, kağızlar 3 il

124 Hansı mallara gömrük rüsumları tətbiq olunur?

- ☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri
- ☒ Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar
- ☐ Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar
- ☐ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Xarici ölkələri nümayəndələri tərəfindən şəxsi istifadə üçün gətirilən mallara

125 YGB-nin əsas vərəqinə neçə ədəd əlavə vərəq əlavə oluna bilər?

- ☐ 99 ədəd
- ☒ 33 ədəd
- ☐ 12 ədəd
- ☐ 11 ədəd
- ☐ 3 ədəd

126 Mənşəyinə görə rüsumların növləri:

- ☒ Avtonom, konvension, preferensial
- ☐ Daimi, dəyişkən, qarışıq
- ☐ Nominal, səmərəli
- ☐ Sabit, köməkçi
- ☐ İdxal, ixrac, tranzit

127 Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilir?

- ☒ Yol vergisi
- ☐ Əmlak vergisi
- ☐ Mənfəət vergisi
- ☐ Sığorta haqqı
- ☐ Torpaq vergisi

128 YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərin hər biri neçə adda məl bəyan etməyə imkan verir?

- ☐ 1 adda
- ☒ 3 adda
- ☐ 5 adda
- ☐ 11 adda
- ☐ 99 adda

129 Bir YGB ilə neçə adda məl bəyan edilə bilər?

- ☐ 1 adda
- ☒ 100 adda
- ☐ 33 adda
- ☐ 7 adda
- ☐ 3 adda

130 Gömrük rəsmiləşdirilməsinin əsas prinsipi hansıdır?

- ☐ etibarlılıq
- ☒ operativlik
- ☐ dözümlülük
- ☐ əhatəlilik
- ☐ dəqiqlik

131 Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziyanı kim verir?

- ☐ Fövqəladə Hallar Nazirliyi
- ☒ Dövlət Gömrük Komitəsi
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☐ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

132 Hansı mallar Azərbaycan malları hesab olunur?

- ☐ Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilmiş mallar
- ☒ Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilmiş və ya Azərbaycan mənşəli mallar
- ☐ Azərbaycan Respublikasında istehsal olunmuş mallar
- ☐ Azərbaycan Respublikasının ərazisinə gətirilmiş mallar
- ☐ Azərbaycanın gömrük ərazisində emal olunmuş mallar

133 YGB-nin hansı qrafaları gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən doldurulur?

- ☐ A, V, S, 3, 4, 6
- ☒ 7, D, S
- ☐ A, V, 14, 7, S, D
- ☐ 14, 7, D, S qrafalarından başqa hamısı
- ☐ 17, 17a, S

134 Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, məlın faktura dəyəridən

- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☒ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından

135 Gömrük Tarifi Haqqında Qanunun 6-cı maddəsinə görə, idxal edilən mallara müvəqqəti olaraq gömrük rüsumlarının aşağıdakı növləri tətbiq oluna bilər :

- ☒ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları

136 Hansı orqan ÜTT-nin yüksək vəzifəli qurumudur?

- ☐ Baş Komitə
- ☐ İşçi Qrupu
- ☒ Baş Direktor
- ☐ Katiblik
- ☐ İxtisaslaşmış Sovetlər

137 Malın mənşəyini təsdiq edən sənəd.?

- ☒ sertifikatdır
- ☐ lisenziyadır
- ☐ standartdır
- ☐ attestasiyadır
- ☐ aktdır

138 Hansı saziş ÜTT-ə üzv ölkələr tərəfindən imzalanması məcburi olan sazişdir?

- ☐ Təhlükəsizlik haqqında saziş
- ☐ Dövlət Standartları Haqqında Saziş
- ☐ Süd Məhsulları Haqqında Beynəlxalq Saziş
- ☒ Mənşənin Müəyyən Edilməsi Qaydaları Haqqında Saziş
- ☐ Milli Aviasiyada Ticarət Haqqında Saziş

139 ÜTT-ə üzv olmanın ölkənin iqtisadiyyatına hansı faydası var?

- ☐ büdcə gəlirlərini artırmaq
- ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərini almaq
- ☒ XİF-in səmərəliliyinin artırılması
- ☐ XİF-in mal nomenklaturasını aparmaq
- ☐ Respublikanın iqtisadi mənafeyini qorumaq

140 Gömrük nəzarət obyektinin daxilindəkilər barədə uzaq məsafədən məlumat alınması, qaçaqmalçılığın obyektlərinin axtarışı və aşkar edilməsi üçün hansı cihazdan istifadə olunur?

- ☐ infraqırmızı dalğalı cihazlar və dozimetrik nəzarət cihazları
- ☐ infraqırmızı dalğalı cihazlar

- ☐ dozimetrik nəzarət cihazları
- ☐ optik uzaqdanölçmə aparatları
- ☒ birbaşa müşahidə flüoroskopları

141 Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri neçə dəfə artırılır?

- ☐ 5 dəfə
- ☒ 2 dəfə
- ☐ 3 dəfə;
- ☐ 4 dəfə
- ☐ artırılmır

142 Mövsümi rüsumların qüvvədə olduğu müddət ildə nə qədər ola bilər?

- ☐ 2 aydan çox ola bilməz
- ☒ altı aydan çox ola bilməz
- ☐ 3 aydan az ola bilməz
- ☐ 10 aydan çox ola bilməz
- ☐ 9 aydan çox ola bilməz

143 Gömrük ödənişlərinə aiddir:

- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi
- ☒ aksizlər

144 Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənarda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları hansı miqdarda alınır?

- ☐ beşqat miqdarda
- ☒ ikiqat miqdarda
- ☐ üçqat miqdarda
- ☐ 50 faiz əlavə gömrük yığını alınır
- ☐ adi qaydada, əlavə ödəniş olmadan

145 Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi hansı müddətdə müraciət edə bilər?

- ☐ müddətində ödənişlərinin ödənilməsi tarixdən 45 gün.
- ☒ ödənişlərinin ödənilməsi tarixdən bir il müddətində
- ☐ ödənişlərinin ödənilməsi tarixdən 6 ay müddətində
- ☐ ödənişlərinin ödənilməsi tarixdən bir ay müddətində
- ☐ ödənişlərinin ödənilməsi tarixdən 3 il müddətində

146 Gömrük borcunun ödənilməsinə görə məsul şəxs:

- ☐ gömrük bəyannaməsini qəbul edən şəxs
- ☒ bəyannaməçi
- ☐ gömrük orqanının vəzifəli şəxsi
- ☐ gömrük brokeri
- ☐ gömrük daşıyıcısı

147 Gömrük borcunun ödənilməsinə nə qədər möhlət verilir?

- ☒ 14 gündən 60 günə
- ☐ 3 gündən 7 günə
- ☐ 7 gündən 14 günə
- ☐ 14 gündən 30 günə
- ☐ 20 gündən 60 günə

148 Gömrük rüsumları nədir?

- ☐ tranzit malların gömrük orqanından daşınması üçün tələb edilən ödəniş
- ☒ malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü
- ☐ Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq
- ☐ malların "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri
- ☐ malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər

149 Azərbaycan Respublikasında istehsal olunmuş denaturlaşdırılmamış etil spirtinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 0,8 ABŞ dolları
- ☐ hər litrinə 0,5 ABŞ dolları
- ☐ hər litrinə 0,5 Manat
- ☒ hər litrinə 2 Manat
- ☐ hər litrinə 1 Avro

150 Gömrük orqanları tərəfindən bir pəncərə prinsipinin tətbiqi nə vaxtdan başlayıb?

- ☐ 2010-cu ildən
- ☒ 2007-ci ildən
- ☐ 2008-ci ildən
- ☐ 2009-cu ildən
- ☐ 2006-cı ildən

151 Azərbaycan Respublikasında istehsal olunmuş konyak və konyak materiallarına aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 5 Manat
- ☐ hər litrinə 1 ABŞ dolları
- ☒ hər litrinə 6 Manat
- ☐ hər litrinə 5 ABŞ dolları
- ☐ hər litrinə 6 ABŞ dolları

152 Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?

- ☐ Eyni malların sövdələşmə qiyməti üsulu
- ☐ Ehtiyat üsulu
- ☐ Dəyərin toplanma üsulu
- ☐ Dəyərin çıxılma üsulu
- ☒ Gətirilən malların sövdələşmə qiyməti üsulu

153 Qiymətləndirmənin ehtiyat üsulu nə vaxt tətbiq olunur?

- ☐ Gömrük orqanlarının vəzifəli şəxsi tövsiyə etdikdə
- ☐ Əvvəlki 4 üsuldən istifadə mümkün olmadıqda
- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulundan istifadə mümkün olmadıqda
- ☒ Əvvəlki 5 üsuldən istifadə mümkün olmadıqda
- ☐ Əvvəlki 6 üsuldən istifadə mümkün olmadıqda

154 Gömrük dəyərinin müəyyən edilməsinin neçə üsulu var?

- ☐ 4
- ☒ 6
- ☐ 5
- ☐ 7
- ☐ 15

155 Malın gömrük dəyəri dəyərin toplanması üsulu ilə müəyyən edilərkən, aşağıdakılardan hansı əsas götürülmür?

- ☐ İstehsalçının satış qiyməti və mənfəəti
- ☒ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində idxal edən əldə etdiyi mənfəət
- ☐ Materialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri
- ☐ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində ixrac edən əldə etdiyi mənfəət
- ☐ İxrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən nəqliyyat, yüklənmə sığorta xərcləri

156 Ehtiyat üsulu ilə malın gömrük dəyərinin müəyyən edilməsində aşağıdakılardan hansı əsas götürülə bilər?

- ☐ Gömrük orqanlarının vəzifəli şəxsinin ağlına gələn istənilən qiymət
- ☐ Azərbaycan Respublikasının daxili bazarında malın qiyməti
- ☒ Malın mənşə ölkəsinin müəyyən edilməsi
- ☐ İxrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti
- ☐ Malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti

157 Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri dedikdə nə başa düşülür?

- ☐ Malın alqı satqı qiyməti
- ☐ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək pərakəndə satış qiyməti
- ☐ Malın gömrük sərhədindən keçdikdən sonra bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək bazar qiyməti
- ☒ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiyməti
- ☐ Malın gömrük sərhədindən keçirildikdən sonra bu mal üçün istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri

158 Mənşəyi dəqiq müəyyən olunmamış mallar hansı dərəcə ilə gömrük rüsumuna cəlb olunur?

- ☐ Yerli mal kim
- ☐ Gömrük sərhəddindən buraxılmasına icazə verilmir
- ☒ Gömrük tarifiinin maksimum dərəcələri ilə gömrük rüsumuna cəlb olunur
- ☐ Adi qayda ilə cəlb olunur
- ☐ 50%

159 Seçilmiş gömrük dəyər qiymətləndirilməsi üsulunun düzgünlüyünə kim nəzarət edir?

- ☐ Beynəlxalq müşahidəçi
- ☐ Bəyannaməçi
- ☒ Gömrük orqanları
- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ Gömrük brokeri

160 Malın gömrük qiymətləndirilməsi sistemi hansı beynəlxalq prinsipə əsaslanır?

- ☐ BYD Sazişinə
- ☒ GATT-ın VII maddəsinə
- ☐ GATT-ın II maddəsinə
- ☐ ÜTT-nin "Çoxtərəfli Ticarət Sazişləri"-nə
- ☐ TRIPS sazişinə

161 Qiymətləndirmənin ehtiyat üsulu nə zaman tətbiq olunur?

- ☐ Eyni malların sövdələşmə qiyməti üsulunu tətbiq etmək mümkün olmadıqda
- ☐ İstənilən vaxt
- ☐ Dəyərin toplanması üsulundan istifadə etmək mümkün olmadıqda
- ☒ Digər üsullarla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda
- ☐ Gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən etmək mümkün olmadıqda

162 Gömrük rüsumları qoyulan subyekt:

- ☐ Səmişinlər
- ☒ Bəyannaməçi
- ☐ Gömrük sərhəddindən keçirilən mallar
- ☐ Mal sahibi
- ☐ İstifadəçi

163 Gömrük dəyəri kim tərəfindən müəyyən edilir?

- ☐ Mal sahibi
- ☒ Bəyannaməçi
- ☐ Gömrük orqanları
- ☐ DGK
- ☐ Gömrük mütəxəssisi

164 Gömrük ödənişləri hansı valyuta ilə ödənilir?

- ☐ ABŞ dolları

- ☐ Milli valyuta
- ☐ Malın mənşə ölkəsinin valyutası ilə
- ☐ Xarici valyuta
- ☒ Milli, müstəsna hallarda xarici valyuta

165 Gömrük dəyər qiymətləndirilməsi üsullarından hansının tətbiqi ardıcılığının dəyişdirilməsinə yol verilə bilər?

- ☐ 3 və 4-cü
- ☐ 2 və 3-cü
- ☐ 1 və 6-cı
- ☐ 2 və 3-cü
- ☒ 4 və 5-ci

166 Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- ☐ 23 Aprel 2008-ci il 78 sayılı
- ☒ 12 Yanvar 1998- ci il 7 sayılı
- ☐ 31 Yanvar 2005-ci il 11 sayılı
- ☐ 23 iyun 2003 – cü il 115 sayılı
- ☐ 29 Aprel 2002-ci il 140 sayılı

167 Hansı halda gömrük orqanı gömrük dəyərinə müstəqil şəkildə müəyyən edə bilər?

- ☐ Malların gömrük dəyəri 1000 manata ekvivalent məbləği keçmirsə
- ☐ Yüksək rüsumlu malların idxalına
- ☐ Tez xarab olan malların idxalına
- ☐ Deklarant özünü şübhəli apardıqda
- ☒ Bəyan olunan gömrük dəyərinin səviyyəsinə əsaslı şübhələr olduqda

168 Aşağıdakılardan hansı xarici iqtisadi fəaliyyətin tənzimləmə vasitələri kimi iştirak etmir?

- ☐ Texniki tənzimlənmə vasitələri- standartlar və normalar, standartlara uyğunluğun təyinetmə metodları, təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri və s.
- ☐ İnzibati tənzimlənmə vasitələri - idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalasdırılması və kvotalaşdırılması
- ☐ İqtisadi tənzimlənmə vasitələri
- ☐ İnzibati tənzimlənmə metodları
- ☒ Yerli istehsalçılara mal idxalı üçün edilən müxtəlif yardım tədbirləri

169 Qrant vəsaiti hesabına gətirilən mallara hansı gömrük ödənişi tətbiq olunur?

- ☒ Heç bir ödənişə cəlb olunmur
- ☐ Əlavə dəyər vergisi
- ☐ Aksiz vergisi
- ☐ Yol vergisi
- ☐ İdxal gömrük rüsumu

170 Paratarif tədbirlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☒ Deskriminasiya rejimləri

- ☐ Diskretləşdirilmiş gömrük qiymətləndirilməsi
- ☐ Daxili bərabərləşdirici vergi və yığımlar
- ☐ Gömrük əlavələri
- ☐ Əlavə yığımlar

171 İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aşağıdakılardan hansı aid edilmir?

- ☐ İqtisadi tənzimlənmə metodları
- ☐ Tarif-vergi tənzimlənməsi
- ☒ Antidempinq rüsumları
- ☐ Qeyri-tarif vasitələri
- ☐ Valyuta nəzarəti

172 Embargo nədir?

- ☐ Büdcəyə daha çox maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı tədbir.
- ☐ Dövlət orqanları tərəfindən verilən icazə üsulu ilə ixrac-idxal əməliyyatlarının dövlət tənzimlənməsidir
- ☒ Beynəlxalq təcrübədə tanınan, qeyri-tarif xarakterli, daha möhkəm qadağanedici ticarət-siyasi tədbirdir
- ☐ Daxili bazarda tələb və təklifi tənzimləmək, daxili bazarı qorumaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün həyata keçirilən tədbirdir
- ☐ Minimal və maksimal gömrük dəyərinə nəzarətin həyata keçirilməsini təmin edən tədbirlər toplusudur

173 Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənmə vasitələri hansılardır?

- ☐ Paratarif məhdudiyyətlər, tarif
- ☐ İqtisadi, inzibati
- ☒ Tarif, qeyri – tarif
- ☐ İdxal kvotaları, ixrac məhdudiyyətləri
- ☐ Lisenziyalar, icazələr

174 əlverişli ticarət rejimi tətbiq edilən ölkələrin malları üçün gömrük rüsumu dərəcələrinin kim tərəfindən müəyyən olunur?

- ☐ Nazirlər Kabineti
- ☒ Milli Məclis
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi

175 Malların texniki yardım kimi rəsmiləşdirilməsinə hansı orqan qərar verir?

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Gömrük orqanları
- ☐ DGK
- ☒ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi

176 Texniki yardım hesabına idxal olunan mallardan hansı gömrük ödənişləri alınır?

- ☐ Gömrük rüsumu
- ☐ ƏDV, rüsum

- ☐ Dövlət rüsumu
- ☐ Bütün gömrük ödənişləri
- ☒ Alınır

177 Fiskal siyasət nə üçün tətbiq olunur?

- ☐ İdxala nəzarət
- ☒ Dövlət büdcəsi və gəlirləri formalaşdırmaq üçün
- ☐ İxrac nəzarət üçün
- ☐ Milli istehsalı stimullaşdırmaq üçün
- ☐ Yerli malları xarici rəqabətdən qorumaq üçün

178 İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aid edilmir?

- ☐ İxracın məhdudlaşdırılması
- ☐ Tarif – vergi tənzimlənməsi
- ☒ Antidemping rüsumları
- ☐ Qeyri-tarif vasitələri
- ☐ Valyuta nəzarəti

179 Aşağıdakı fikirlərdən hansı doğrudur? 1. Gömrük rüsumu sərhədboyu dövriyyəyə şamil edilmir. 2. Gömrük rüsumu məcburi xarakter daşımır. 3. Gömrük rüsumu göstərilən xidmətin əvəzidir. 4. Gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə tutulmamışdır. 5. Gömrük rüsumu dövlət hakimiyyət məcburiyyəti ilə təmin edilir.

- ☐ 5,2,1
- ☒ 4,5
- ☐ 1,2,3
- ☐ 1,4
- ☐ 3,4

180 Mənşəyinə görə rüsumların növləri:

- ☒ Avtonom, konvension, preferensial
- ☐ Daimi, dəyişkən, qarışıq
- ☐ Nominal, səmərəli
- ☐ Sabit, köməkçi
- ☐ İdxal, ixrac, tranzit

181 Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilmir?

- ☐ Yol vergisi
- ☐ ƏDV
- ☐ Aksizlər
- ☐ Dövlət rüsumu
- ☒ Torpaq vergisi

182 Xarici İqtisadi Fəaliyyətin tənzimlənməsində əsasən hansı iqtisadi siyasət alətindən istifadə olunur?

- ☐ Dövlət rüsumu
- ☐ Əlavə Dəyər Vergisi

- ☒ Gömrük rüsumu
- ☐ Aksiz vergisi
- ☐ Torpaq vergisi

183 Gömrük rüsumunun xüsusiyyətlərinə aiddir:

- ☐ Gömrük fəaliyyətinin təşili xərclərinin qarşılığı olaraq alınması
- ☒ Vergi xassəli olması;
- ☐ Vergi xassəli olmaması;
- ☐ Ölkənin bütün ərazisində müxtəlif cür tətbiq olunması;
- ☐ Büdcədən kənar fondlara daxil edilməsi;

184 Gömrük rüsumlarının digər vergilərdən fərqi:

- ☐ Mütləq məcburi ödəmədir
- ☒ Mal gömrük sərhəddindən keçdiyi zaman alınır
- ☐ Milli iqtisadiyyatın stimulyatorlarıdır
- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☐ Ölkənin bütün ərazisində eyni tətbiq olunur

185 Gömrük rüsumlarının iqtisadi roluna aid deyil:

- ☒ Rəqibləri müəyyən güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiq vasitəsi kimi geniş istifadə olunur
- ☐ Xarici əmtəənin daxili bazarda satışı zamanı qiyməti qaldıran alətdir
- ☐ Çox zaman satışı zəif olan malların müdafiəsi üçün istifadə olunur
- ☐ Daxili bazarın tənzimlənməsi vasitəsi kimi istifadə olunur
- ☐ Fiskal funksiyanı yerinə yetirir

186 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilərlər:

- ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
- ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi
- ☐ cəlb olunmurlar
- ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi

187 Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər?

- ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım
- ☐ ƏDV, yol vergisi
- ☐ Malların saxlanmasına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar

188 Gömrük orqanları tərəfindən alınan vergi hansıdır?

- ☐ Mənfəət vergisi
- ☐ Dövlət rüsumu
- ☐ Torpaq vergisi
- ☒ Aksiz
- ☐ Gömrük müşayiətinə görə yığım

189 Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir?

- ☐ Həyata keçirilən iqtisadi siyasət
- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☐ Miqrasiya prosesləri
- ☐ Global proseslər

190 İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir?

- ☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi.
- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Qadağan xarakterli tədbirlər kompleksi;
- ☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

191 Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir?

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;
- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
- ☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

192 İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

- ☐ idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri.
- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri;
- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar;
- ☐ müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
- ☒ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;

193 İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

- ☐ embarqo (qadağa), lisenziyalasdırma və kvotalasdırma, ixracın məhdudlaşdırılması.
- ☐ lisenziyalasdırma və kvotalasdırma;
- ☐ ixracın məhdudlaşdırılması, əlavə gömrük sənədləri və əməliyyatları;
- ☒ embarqo (qadağa), lisenziyalasdırma və kvotalasdırma, ixracın məhdudlaşdırılması, inhisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları;
- ☐ embarqo (qadağa), lisenziyalasdırma və kvotalasdırma;

194 Kvotalasdırma nədir?

- ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☒ İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

- ☐ İdخالına icazə verilmiş malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdخالına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

195 Lisenziyalasdırma nədir?

- ☐ İdخالına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri.
- ☐ İdخالına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdخالə müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
- ☐ İxracə müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
- ☒ İdخال və ixracə müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;

196 Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☒ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☐ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;

197 Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır?

- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.
- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

198 İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir?

- ☐ Benefisiar.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;
- ☒ Azərbaycan Respublikasının müvəkil bankları;

199 İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır:

- ☐ 1. İlk nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
- ☐ 1. İlk nəzarət 2. Məlumat-analitik nəzarət
- ☐ 1. İlk nəzarət 2. Bitkin sənədli nəzarət.
- ☒ 1. İlk nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.

200 İlk nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
- ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;

201 Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☒ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);

202 Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
- ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.

203 İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir?

- ☒ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;

- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

204 İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir?

- ☐ Müvəkkil bank və gömrük orqanı.
- ☐ Gömrük orqanları;
- ☐ Müvəkkil bank;
- ☐ Benefisiar;
- ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;

205 Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

206 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır?

- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
- ☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

207 Barter əməliyyatları nədir?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

208 Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur?

- ☐ 180
☐ 30
☐ 60
☒ 90
☐ 120

209 Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

- ☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənsə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənsə sertifikatı.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənsə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənsə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

210 Kreditə ixrac əməliyyatları nədir?

- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

211 Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK):

- ☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ UK reyestrinə salınır;
- ☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

212 Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır?

- ☐ nəzarətdən çıxarılır.

- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

213 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur?

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
- ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;

214 Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər?

- ☒ məhdudiyyət qoyulmadan.
- ☐ 2 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 50 000 ABŞ dolları ekvivalentinədək;

215 əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
- ☒ 50 000 ABŞ dolları ekvivalentinədək;

216 Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☒ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;

217 Valyuta nəzarətinin məqsədi nədir?

- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;

218 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər balıq kürüsü keçirə bilərlər?

- ☐ kilogram.
- ☐ 100 gram;
- ☐ 200 gram;
- ☐ 450 gram;
- ☒ 600 gram;

219 Fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş və güzəştli qaydada tətbiq olunması ilə gətirilə bilər?

- ☐ Təyinatından asılı olmayaraq, XİF MN-nın 8703 mal qrupuna aid edilən.
- ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulan;
- ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan;
- ☐ Təyinatından asılı olmayaraq;
- ☒ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi təyinatlı minik avtomobilləri;

220 Xarici ölkələrdə neçə təqvim ilindən çox yaşamış fiziki şəxslər daimi yaşayış məqsədi ilə Azərbaycana köçüb gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsini gömrük ödənişlərini ödəmədən keçirə bilər?

- ☐ 3.
- ☐ 1;
- ☐ 1,5;
- ☒ 2;
- ☐ 2,5;

221 Xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət və hökumətlərarası beynəlxalq təşkilatlarda neçə təqvim ilindən çox işləmiş şəxslər Azərbaycana gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsini gömrük ödənişlərini ödəmədən keçirə bilər?

- ☐ 3.
- ☒ 1;
- ☐ 1,5;
- ☐ 2;
- ☐ 2,5;

222 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır?

- ☐ 0,7 ABŞ dollarının ekvivalenti.
- ☐ 0,4 manat;
- ☐ 0,7 manat;
- ☐ 0,4 EKÜ;

- ☒ 0,4 ABŞ dollarının ekvivalenti;

223 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçəndə istehsal-buraxılış tarixindən 1 ildən çox keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır?

- ☒ 0,7 ABŞ dollarının ekvivalenti.
☐ 0,4 manat;
☐ 0,7 manat;
☐ 0,4 EKÜ;
☐ 0,4 ABŞ dollarının ekvivalenti;

224 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ov silahları və onların sursatları:

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər.
☐ Keçirilə bilməz;
☐ Bəyan olunmaqla keçirilə bilər;
☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
☒ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

225 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada dərman vasitələri:

- ☐ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi olduqda keçirilə bilər.
☐ Keçirilə bilməz;
☒ Yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda keçirilə bilər;
☐ Bəyan olunmaqla keçirilə bilər;
☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

226 Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır?

- ☒ Proteksionist və fiskal.
☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;
☐ Yerli istehsalın stimullaşdırılması;
☐ Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət;
☐ Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması;

227 Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?

- ☐ Kommunizm.
☐ Fritreydizm;
☐ Proteksionist siyasət;
☒ Fiskal siyasət.
☐ Merkantilizm;

228 Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi hansı məqsədlərlə həyata keçirilir?

- ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya və yerli istehsalın stimullaşdırılması.
- ☐ Dövlət təhlükəsizliyinin təmin olunması;
- ☒ Ölkənin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması;
- ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;
- ☐ Yerli istehsalın stimullaşdırılması;

229 Sadalananlardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi metodu deyil:

- ☐ Geyri-tarif;
- ☐ İqtisadi;
- ☐ İnzibati;
- ☒ Siyasi;
- ☐ Tarif;

230 Azərbaycan Respublikası Gömrük Tarifi Hhaqqında Qanunun4-cü maddəsinə görə, Azərbaycan Respublikasında gömrük rüsumlarının hesablanması hansı üsullarla həyata keçirilir?

- ☐ Proporsional və spesifik.
- ☐ Advalor və spesifik;
- ☒ Advalor, spesifik və kombinə;
- ☐ Majoritar və proporsional;
- ☐ Advalor, proporsional və kombinə;

231 Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

232 əgər: GRa - advalor üsulla hesablanan gömrük rüsumunun qiyməti, GD – malın gömrük dəyəri, GRF – gömrük rüsumunun faizi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

- ☐ $GDa = GRF : GD \times 100$.
- ☒ $GRa = GD \times GRF : 100$;
- ☐ $GDa = GD : GRF \times 100$;
- ☐ $GDa = GD \times 100 : GRF$;
- ☐ $GDa = GRF \times 100 : GD$;

233 Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

234 əgər: GRs - spesifik üsulla hesablanan gömrük rüsumunun qiyməti, MM – malın miqdar ölçüsü, GRD – gömrük rüsumunun dərəcəsi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

- ☐ $GDs = MM : GRD \times Mm/e \times Mv/m$.
- ☐ $GRs = GD \times GRF : 100$;
- ☒ $GDs = MM \times GRD$;
- ☐ $GDs = MM : GRD$;
- ☐ $GDs = MM \times GRD : Mm/e \times Mv/m$;

235 Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☒ Advalor və spesifik üsulla hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

236 Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir?

- ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
- ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar;
- ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
- ☒ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;

237 Gömrük Tarifi Haqqında Qanunun 6-cə maddəsinə görə, xüsusi növ rüsumlar hansılardır?

- ☒ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları;
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları;
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar;
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları;

238 Xüsusi rüsumlar nədir?

- ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☒ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

239 Antidempinq rüsumları nədir?

- ☒ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

240 Kompensasiya rüsumları nədir?

- ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☒ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

241 Özləri ilə birlikdə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

- ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
- ☐ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
- ☒ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
- ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;

242 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

- ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
- ☒ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
- ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;

243 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər alkohollu içki keçirə bilərlər?

- ☐ 5 litr.
- ☐ 0,5 litr;
- ☐ 1 litr;
- ☐ 2 litr;
- ☒ 3 litr;

244 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə görə fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının Gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsi şərtlərini kim müəyyən edir?

- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

245 Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsində tətbiq olunan miqdar və dəyər məhdudiyyətlərini kim müəyyən edir?

- ☒ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

246 İki ildən çox xarici ölkədə yaşamış, daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və ya Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslərə, özü gömrük sərhədindən keçərkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirməyə icazə verilir?

- ☐ Dəyəri 30 000 ABŞ dolları.
- ☐ Dəyəri 1 000 ABŞ dolları;
- ☐ Dəyəri 5 000 ABŞ dolları;
- ☐ Dəyəri 10 000 ABŞ dolları;
- ☒ Dəyəri 20 000 ABŞ dolları;

247 Azərbaycanda daimi yaşayan, bir ildən çox xarici ölkədə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirə bilərlər?

- ☐ Dəyəri 30 000 ABŞ dolları.
- ☐ Dəyəri 1 000 ABŞ dolları;
- ☐ Dəyəri 5 000 ABŞ dolları;
- ☒ Dəyəri 10 000 ABŞ dolları;
- ☐ Dəyəri 20 000 ABŞ dolları;

248 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal:

- ☒ Azərbaycan Respublikasının baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.
- ☐ Keçirilə bilməz;
- ☐ Bəyan olunmaqla keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

249 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər siqaret keçirə bilərlər?

- ☒ 3 blok.
- ☐ 20 ədəd;
- ☐ 200 ədəd;
- ☐ 1 blok;
- ☐ 2 blok;

250 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər yanacaq keçirə bilərlər?

- ☒ Avtomobilin bakında, texniki pasportla nəzərdə tutulmuş miqdarda
- ☐ Avtomobilin bakında, 30 litr;
- ☐ Avtomobilin bakında, 40 litr;
- ☐ Avtomobilin bakında, 50 litr;
- ☐ Avtomobilin bakında, 60 litr;

251 Gömrük-tarif tənzimlənməsində fiskal funksiya.

- ☐ İnvestisiya artımını təmin edir.
- ☐ sahibkarların mənafeələrini müdafiə edir.
- ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
- ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.

252 Transzit rejiminin tamamlanmasına hansı faktlar təsdiq edir?

- ☐ əmtəə başqa rejimə yerləşdirildikdə
- ☐ əmtəə Azərbaycanın gömrük ərazisini tərk etdikdə
- ☐ əmtəə təyin olunmuş yerə çatdırıldıqda
- ☐ əmtəə azad tədavülə buraxıldıqda
- ☒ əmtəə başqa rejimə yerləşdirilib yaxud gömrük ərazisindən çıxarıldıqda

253 Gömrük anbarı rejiminin əsas məqsədi nədədir?

- ☐ əmtəələr anbara yerləşdirilməsi və xərclərin ödənilməsi
- ☐ konsiqnasiya ticarətinin inkişafı
- ☒ gömrük işi sahəsində sahibkarın fəaliyyətinin bir növünün yaranması
- ☐ gömrük rüsumunun ödənilməsindən azad olmuş əmtəələrin saxlanması
- ☐ gömrük ərazisində əmtəələrin saxlanması üçün şəraitin yaranması

254 Gömrük anbarlarında yerləşdirilmiş əmtəələrin gömrük xərclərinin ödənilməsinə kim məsuliyyət daşıyır?

- ☒ əgər anbar gömrük orqanı tərəfindən təsis edilsə, əmtəəni anbara yerləşdirən şəxs, əgər anbar şəxs tərəfindən təsis edilsə, onda gömrük xərclərinin ödənilməsinə anbar sahibi məsuliyyət daşıyır
- ☐ yükdaşıyan
- ☐ gömrük brokeri
- ☐ gömrük anbarının sahibi
- ☐ əmtəəni anbara yerləşdirən şəxs

255 Rüsumsuz ticarət mağazaları harada təsis oluna bilər?

- ☐ gömrük ərazisində və gömrük ərazisi xaricində hər hansı yerdə
- ☐ lisenziya alan şəxsin yaşayış yerində
- ☐ gömrük ərazisində
- ☐ gömrük nəzarəti zonasında
- ☒ beynəlxalq səmşin məlumatı üçün açılan hava və dəniz limanında

256 Rüsumsuz ticarət mağazası rejimində əmtəələr kimə realizasiya oluna bilər?

- ☐ Azərbaycanın gömrük ərazisinə gələn fiziki şəxslərə
- ☐ hər hansı şəxslərə
- ☐ Azərbaycan vətəndaşlarına
- ☐ xarici vətəndaşlara
- ☒ çıxıb getmək üçün gömrük tərtibatı keçən fiziki şəxslərə

257 Gömrük orqanlarının icazəsi ilə rüsumsuz ticarət mağazasında əmtəələrlə hansı əməliyyatlar keçirilə bilər?

- ☐ onlar dəyişilməz şəraitdə olmalıdırlar.
- ☐ əmtəələrin qorunmasının təmin edilməsi üzrə əməliyyatlar
- ☐ ancaq əmtəələrin satışı
- ☐ əmtəələrin satışa hazırlanması üzrə əməliyyatlar
- ☒ əmtəələrin qorunmasının təmin edilməsi, həmçinin əmtəələrin satışa hazırlanması və satışın özü üzrə əməliyyatlar

258 Hazırlanma rejiminə hansı şərtlər daxil deyil?

- ☐ gömrük nəzarəti zonasında hazırlıq
- ☐ gömrük ərazisində hazırlıq
- ☐ gömrük nəzarətinə hazırlıq
- ☒ gömrük anbarlarında hazırlıq
- ☐ gömrük ərazisi xaricində hazırlıq

259 Gömrük ərazisində əmtəələrin hazırlanması gömrük rejiminin məlumatının deklarantı kim ola bilər?

- ☐ hazırlanmaya lisenziya alan şəxs yaxud gömrük brokeri
- ☐ hazırlığı həyata keçirən firma
- ☐ gömrük brokeri
- ☐ gömrük təşkilatı
- ☒ hazırlığa lisenziya olan şəxs

260 Aşağıda adları çəkilən hazırlanan məhsullardan hansıları gömrük nəzarətinə məxsus deyil?

- ☐ hazırlıq məhsulları
- ☐ əmtəə məhsulu
- ☐ istehsal tullantıları
- ☒ istehsal itkiləri
- ☐ istehsalat qalıqları

261 Gömrük ərazisində əmtəələrin hazırlanmasına lisenziya kim tərəfindən verilir?

- ☐ hazırlığı yerinə yetirən müəssisə tərəfindən
- ☐ gömrük brokerti tərəfindən
- ☐ DGK
- ☐ Gömrük idarəsi tərəfindən
- ☒ gömrükxana, məlumat verənin olduğu fəaliyyət regionu tərəfindən

262 Azad anbar və azad zona rejimi altında hansı əmtəələr ola bilər?

- ☐ bu rejimlər altında malların saxlanması üçün icazə olmalıdır.
- ☐ yalnız xarici mallar
- ☐ yalnız Azərbaycan malları
- ☒ xarici mallar və ixrac üçün nəzərdə tutulan Azərbaycan mallar
- ☐ hər hansı mallar

263 Aşağıda adları çəkilənlərdən hansıları Gömrük rejimi kateqoriyasına aid deyil

- ☒ müvəqqəti saxlama anbarı
- ☐ azad tədavül üçün buraxılış
- ☐ Reimport
- ☐ tranzit
- ☐ gömrük anbarı

264 Gömrük tarif tənzimlənməsində proteksionist funksiya:

- ☐ kiçik biznesin inkişafına yönəldilir.
- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
- ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
- ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
- ☐ xarici investorların maraqlarına xidmət edir.

265 AR Gömrük tarifi haqqında qanuna görə gömrük tarifinin əsas məqsədləri:

- ☒ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
- ☐ AR üzrə əmtəələri qiymətləndirmək.
- ☐ İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
- ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
- ☐ Malların istehsal və istehlakını inhisara almaq

266 Kombinə edilmiş növ rüsumlar necə hesablanır?

- ☐ Xüsusi və spesifik rüsumları birləşdirməklə
- ☐ Xüsusi və Antidempinq növ rüsumları ödəməklə birləşdirməklə
- ☐ Kompensasiya və Spesifik növ rüsumlarının birləşdirməklə
- ☒ Advalor və Spesifik növ rüsumları birləşdirməklə
- ☐ Advalor və Xüsusi növ rüsumları birləşdirməklə

267 Mövsümi rüsumların qüvvədə olma müddəti?

- ☒ İldə 6 aya qədər
- ☐ 1 ilə qədər
- ☐ İldə 6 aydan çox

- ☐ 2 ilə qədər
- ☐ 3 ilə qədər

268 Gömrük rüsum dərəcələri hansı orqan tərəfindən təyin edilir?

- ☐ Milli Məclis
- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Tarif Şurası

269 Xüsusi növ rüsumlara hansılar daxildir?

- ☐ Qoruyucu, məhdudlaşdırıcı
- ☒ Xüsusi, antidempinq və kompensasiya
- ☐ İdxal və ixrac
- ☐ Kompensasiya, ixrac və idxal
- ☐ Mövsümi və xüsusi

270 Spesifik rüsumlar necə hesablanır?

- ☒ Mal kəmiyyət göstəricisinə görə
- ☐ Malın gömrük dəyərinə görə
- ☐ Mal vahidinə görə faizlə
- ☐ Malın daşdığı funksiyaya görə
- ☐ Hər iki növü birləşdirməklə

271 Antidempinq rüsumları nə zaman tətbiq olunmur?

- ☒ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli yuxarı olduqda
- ☐ Azərbaycan Respublikasında istehsalın təşkili və genişləndirilməsinə maneəçilik yaratdıqda
- ☐ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda
- ☐ Büdcəyə əlavə vəsait cəlb etmək lazım olduqda
- ☐ İdxal olunan mallar bu qəbildən olan malların yerli istehsalçısına ziyan vurduqda

272 Gömrük rüsumunun iqtisadi roluna aid deyil:

- ☒ Rüsum qiymət baryeri yaratmaqla milli iqtisadiyyatın müəyyən sahələrini xarici əmtəələrin rəqabətindən qoruyur
- ☐ Xarici malın daxili bazarda satışı zamanı onun qiymətini qaldıran qiymətdir
- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☐ Daxili bazarın tənzimlənməsi
- ☐ Rüsum çox zaman zəif olan sahənin müdafiəsi məqsədilə istifadə oluna bilər

273 Qoyulma obyektinə görə rüsumların növləri:

- ☒ İdxal, ixrac
- ☐ İdxal, ixrac, tranzit
- ☐ Advalor, spesifik
- ☐ Effektiv, fərdi

☐ Sadə, mürəkkəb

274 Mövsümi rüsumların tətbiqi zamanı mallar hansı dərəcə ilə rüsumə cəlb olunur?

- ☐ Mal vahidindən asılı olaraq
☒ Nazirlər Kabinetinin müəyyən etdiyi formada
☐ 15%
☐ Mal dəyərindən asılı olaraq
☐ Malın çəkisindən asılı olaraq

275 İdxal olunan mallara müvəqqəti olaraq tətbiq olunan rüsum növləri hansılardır?

- ☐ Xüsusi, kompensasiya
☒ Xüsusi, antidempinq, kompensasiya
☐ Antidempinq, kombinə edilmiş
☐ Advalor, spesifik
☐ Kombinə edilmiş, əlahiddə

276 Kombinə edilmiş rüsum növü necə hesablanır?

- ☒ Advalor və spesifik rüsum növlərinin birləşdirilməsi yolu ilə
☐ Mal vahidinə görə
☐ Malın gömrük dəyərinə görə
☐ Malın çəkisinə görə
☐ Malın gömrük dəyərinə görə faizlə

277 Konkret mallar üzrə gömrük rüsum dərəcələrini müəyyən edir:

- ☒ Nazirlər Kabineti
☐ Milli Məclis
☐ İqtisadi İnkişaf Nazirliyi
☐ Dövlət Gömrük komitəsi
☐ Sərhəd Xidməti

278 Gömrük rüsumundan azad olunmuş mallar siyahısına daxil deyil:

- ☐ birgə müəssisənin nizamnamə fonduna pay şəklində göndərilən mallar
☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;
☒ yığma komandalarm hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları
☐ cins damazlıq mal-qara
☐ üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar

279 İdxal gömrük rüsumları hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Dövlət Gömrük Komitəsi
☐ Tarif Şurası
☒ Nazirlər Kabineti
☐ Milli Məclis
☐ Maliyyə Nazirliyi

280 Advalor gömrük rüsumu dedikdə nə başa düşülür?

- ☒ Malın gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu
- ☐ Sabit miqdarda hesablanan gömrük rüsumu
- ☐ Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu
- ☐ 50 % güzəştə hesablanan gömrük rüsumu
- ☐ Hər iki növü birləşdirməklə hesablanan

281 Spesifik rüsumlar nəyə əsasən alınır?

- ☒ Kəmiyyətinə
- ☐ Çəkiyə
- ☐ Ədədə
- ☐ Uzunluğuna
- ☐ Həcminə

282 İxrac gömrük rüsumları hansı qərarla tənzimlənir?

- ☐ Vergilər Nazirliyinin 05.08.2005 – ci il tarixli 33 sayılı
- ☒ Nazirlər Kabinetinin 12.04.2001- ci il tarixli 80 sayılı
- ☐ Maliyyə Nazirliyinin 27.07.1998- ci il tarixli 91 sayılı
- ☐ Nazirlər Kabinetinin 12.12.2007 – ci il tarixli 128 sayılı
- ☐ DGK-nin 01.12.2010 tarixli, 215 sayılı

283 Stavka (dərəcəsinə) görə rüsumlar bölünür:

- ☐ Xüsusi, antidempinq
- ☒ Daimi, dəyişkən
- ☐ Müvəqqəti, kompensasiya, xüsusi
- ☐ Müvəqqəti, kompensasiya, xüsusi
- ☐ Sabit, avtonom

284 Hesablanma qaydasına görə gömrük rüsumunun növləri:

- ☒ Effektiv, preferensial
- ☐ İdxal, ixrac
- ☐ Fərdi, konvension
- ☐ Sadə, mürəkkəb
- ☐ Nominal, effektiv

285 Xüsusi rüsumun tətbiq olunma səbəbi:

- ☐ Yerli sənaye mallarının rəqabət qabiliyyətini artırmaq.
- ☒ Dövlət və ya dövlətlər birliyinin qərəzli şəkildə ucuz malı ölkə ərazisinə daxil etməsinin qarşısını almaq.
- ☐ Daha çox vəsaitin büdcəyə daxil olmasını təmin etmək
- ☐ Yerli istehsalı qorumaq
- ☐ Daxili bazarda qiymətlərin səviyyəsini aşağı salmaq.

286 Gömrük rüsumları:

- ☐ Gömrük rəsmiləşdirilməsinə görə alınan yığım.

- ☒ malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
- ☐ avtonəqliyyat vasitələrinin gömrük sərhəddindən keçdiyi zaman alınan vergi;
- ☐ Yük Gömrük Bəyannaməsinin doldurulması üçün verilən ödəniş;
- ☐ Gömrük orqanları əməkdaşlarının gömrük sərhəddində göstərdiyi xidmətin müqabilində alınan ödəniş.

287 Xüsusi növ rüsumlara aiddir:

- ☐ Qarışıq, sadə
- ☐ Antidempinq, kompensasiya
- ☒ Xüsusi, antidempinq, kompensasiya
- ☐ Advalor, spesifik, qarışıq
- ☐ Mövsümi, xüsusi

288 Artıq ödənilmiş və ya alınmış gömrük rüsumları hansı müddətdə qaytarılır?

- ☐ Qaytarılmır
- ☐ İki il ərzində
- ☒ Bir il ərzində
- ☐ 45 gün ərzində
- ☐ İstənilən vaxt

289 Azərbaycan Respublikasında tətbiq edilən gömrük rüsumlarının növünə aid olmayanı göstərin:

- ☒ Birdəfəlik- bir dəfə tətbiq edilməklə hesablanan
- ☐ Advalor- malların gömrük dəyərinə görə hesablanan
- ☐ Mövsümi rüsumlar - malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan
- ☐ Spesifik- Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan
- ☐ Kombinə edilmiş- hər iki növü birləşdirməklə hesablanan

290 Malların idxal və ixracını operativ tənzimləmək üçün mallara tətbiq edilən rüsum növü hansıdır?

- ☐ Advalor
- ☐ Xüsusi
- ☒ Mövsümi
- ☐ Antidempinq
- ☐ Kombinə edilmiş

291 Gömrük orqanları idarəetmə sistemi hansı prinsiplərlə formalaşır?

- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik, sabitlik, çeviklik.
- ☐ Qənaətcillik, sabitlik, çeviklik;
- ☐ Müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;
- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik,;
- ☒ Qənaətcillik, aydınlıq, müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;

292 İdarəetmədə qənaətcillik prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☒ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

293 İdarəetmədə aydınlıq prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☒ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

294 İdarəetmədə müəyyənlik prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☒ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

295 İdarə oluna bilmə prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☒ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

296 İdarəetmədə sabitlik prinsipi nədir?

- ☒ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

297 İdarəetmədə çeviklik prinsipi nədir?

- ☒ Təşkilatın xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və ona uyğunlaşmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

298 İdarəetmənin effektivliyini təmin edən amillər hansılardır?

- ☒ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, sərəştətlilik, mərkəzləşdirmə.
- ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya;

- ☐ Səriştətlik, mərkəzləşdirmə;
- ☐ Koordinasiya, səriştətlik;
- ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, mərkəzləşdirmə;

299 İdarəetmədə səlahiyyətlərin ötürülməsi nədir?

- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☒ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;

300 İdarəetmədə koordinasiya nədir?

- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☒ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;

301 İdarəetmədə səriştətlik nədir?

- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☒ İdarəedicilərin hazırlıq səviyyəsi;

302 İdarəetmədə mərkəzləşdirmə nədir?

- ☒ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;

303 Gömrük orqanlarının idarəetmə səviyyələri hansılardır?

- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları; - gömrük orqanlarının əməkdaşları.
- ☐ -gömrükxanalar; -gömrük postları;
- ☒ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları;
- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar;
- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrük postları;

304 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qlobal Korporativ Şəbəkəsi hansı gömrük orqanlarını əhatə edir?

- ☐ Xəzər Dənizində Fövqəladə Hallar İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını.

- ☐ Bütün gömrük orqanlarını;
- ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsini və Bakı Baş Gömrük İdarəsini;
- ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi daxil olmaqla bütün gömrük orqanlarını;
- ☒ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını;

305 İnformasiya köşklərində hansı məlumatlar yerləşdirilib?

- ☒ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri.
- ☐ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər;
- ☐ Mal nomenklaturası;
- ☐ Tarif dərəcələri;
- ☐ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər və tarif dərəcələri;

306 Çatdırma proqram təminatı hansı məqsədlə hazırlanmışdır?

- ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.
- ☒ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
- ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
- ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;
- ☐ Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;

307 Nəqliyyat vasitələri haqqında giriş gömrük orqanında məlumat bazasına daxil olunmuş məlumat hara göndərilir?

- ☐ Poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə.
- ☐ Poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☒ Elektron poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☐ Telefonoqram vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☐ Elektron poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə;

308 Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar nə zaman nəzarətdən çıxarılır?

- ☐ Nəzarətdən çıxarılır.
- ☐ Gömrük nəzarətinin bitməsi ilə;
- ☐ Dövlət Gömrük Komitəsinin icazəsi ilə;
- ☐ Gömrükhana rəisinin sərəncamı ilə;
- ☒ Təyinat gömrük orqanından yükün gəlməsi haqqında məlumat alındıqdan sonra;

309 Giriş gömrük orqanından göndərilmiş, lakin nəzarətdən çıxarılmayan yüklər haqqında hansı orqan tərəfindən tədbirlər görülür?

- ☐ Polis şöbəsi tərəfindən.
- ☐ Qaçaqmalçılıq şöbəsi tərəfindən;
- ☒ Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsi tərəfindən;
- ☐ Prokurorluq tərəfindən;
- ☐ Məhkəmə tərəfindən;

310 Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və nəzarətinin avtomatlaşdırılması sistemi hansı məqsədlə yaradılmışdır?

- ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.
- ☐ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
- ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
- ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;
- ☒ Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;

311 Gömrük ərazisi nədir?

- ☐ Sərbəst gömrük zonaları.
- ☐ Ölkənin dövlət sərhədləri ilə əhatələnmiş ərazi;
- ☒ Ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi ərazi;
- ☐ Ölkədə gömrük terminallarının yerləşdiyi ərazilər;
- ☐ Gömrükxana;

312 Azərbaycandakı sərbəst zonaların əraziləri:

- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildirlər;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildirlər;
- ☐ Qanunla müəyyən olunmamışdır;

313 Azərbaycandakı xüsusi iqtisadi zonaların əraziləri:

- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;
- ☐ Qanunla müəyyən olunmamışdır;

314 Azərbaycan Respublikasının gömrük sərhəddi:

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləridir.
- ☐ Azərbaycan Respublikasının dövlət sərhəddi ilə eynidir;
- ☐ Gömrükxana ərazilərinin sərhədləridir;
- ☐ Sərbəst zonaların perimetrləridir;
- ☐ Xüsusi iqtisadi zonaların perimetrləridir;

315 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsinə görə, bir pəncərə prinsipi nə üçün tətbiq olunur?

- ☒ Mallara nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək
- ☐ Mallara nəzarəti asanlaşdırmaq
- ☐ Mallara nəzarəti avtomatlaşdırmaq
- ☐ Mallara nəzarəti mümkün qədər dəqiqləşdirmək

- ☐ Mallara və nəqliyyat vasitələrinə nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək

316 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, təbəçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan:

- ☐ Yol-hərəkət qaydalarını nizamlayan yeni normativ aktlar qəbul edə bilər.
- ☐ Normativ aktlar qəbul edə bilər;
- ☐ Normativ aktlar qəbul edə bilməz;
- ☒ Öz səlahiyyətləri daxilində normativ aktlar qəbul edə bilər;
- ☐ Dövlət sərhəddini dəyişə bilər;

317 Azərbaycan Respublikasında gömrük işini həyata keçirən gömrük orqanları

- ☐ Vahid sistem təşkil edən nəzarət-təftiş orqanıdır.
- ☐ Vahid sistemdir;
- ☐ Hüquq-mühafizə orqanıdır;
- ☐ Nəzarət-təftiş orqanıdır;
- ☒ Vahid sistem təşkil edən hüquq-mühafizə orqanıdır

318 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 sayılı qərarı ilə:

- ☐ Şəki şəhərində aksiz gömrük postu yaradılmışdır.
- ☐ Bakı baş gömrük idarəsinə tabe olmaqla, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☐ Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☐ DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☒ DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük postu yaradılmışdır;

319 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının gömrük orqanlarının:

- ☐ Nizamnaməsi, bayrağı və tanınma nişanları vardır.
- ☒ Bayrağı və tanınma nişanları vardır;
- ☐ Bayrağı vardır;
- ☐ Tanınma nişanları vardır;
- ☐ Nizamnaməsi vardır;

320 Gömrük sistemi nə deməkdir?

- ☐ Gömrük siyasətinin sinonimi.
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət strukturu;
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının ümumi adı;
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının praktiki fəaliyyət formaları;
- ☒ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının və eləcə də, onların praktiki fəaliyyət formalarının ümumi adı

321 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı beynəlxalq təşkilatın Maliyyə komitəsinin və Siyasi Şurasının üzvüdür:

- ☐ Müstəqil Dövlətlər Birliyi.
- ☐ Birləşmiş Millətlər Təşkilatı;
- ☐ İslam Konfransı Təşkilatı;
- ☒ Ümumdünya Gömrük Təşkilatı
- ☐ Türkdilli Ölkələrin Parlament Assosiasiyası;

322 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır:

- ☐ İsrail, Livan, Bolqarıstan, Ukrayna;
- ☒ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
- ☐ ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
- ☐ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya;
- ☐ Argentina, Livan, Bolqarıstan.

323 Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım haqqında memorandum neçənci ildə imzalanmışdır?

- ☐ 2003
- ☐ 1995
- ☒ 1997
- ☐ 1999
- ☐ 2001

324 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya ya hansı ildə qoşulmuşdur?

- ☒ 2001
- ☐ 1995
- ☐ 1997
- ☐ 1999
- ☐ 2003

325 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya ya qoşulmuş sayca neçənci ölkədir?

- ☐ 218
- ☐ 51
- ☐ 100
- ☒ 101
- ☐ 201

326 Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində Təhsil və İdarəetmə və təşkil layihələrini reallaşdırır?

- ☐ Traseka
- ☐ Erasmus
- ☐ Mundus
- ☐ Tempus
- ☒ Tasis

327 MDB məkanında ilk dəfə Bakıda keçirilmiş olan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyası nə zaman baş tutub?

- ☐ 5 – 8 dekabr 2004;
- ☒ 5 – 8 dekabr 2000
- ☐ 5 – 8 dekabr 2001;
- ☐ 5 – 8 dekabr 2002;
- ☐ 5 – 8 dekabr 2003;

328 Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində dünyanın neçə ölkəsindən nümayəndə iştirak edib?

- ☒ 26
- ☐ 18
- ☐ 20
- ☐ 22
- ☐ 24

329 Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində neçə nəfərlik nümayəndə heyəti iştirak edib?

- ☐ 90
- ☐ 50
- ☐ 60
- ☒ 70
- ☐ 80

330 Azərbaycan Respublikasının gömrük siyasətinin əsas məqsədləri hansılardır?

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi
- ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması
- ☐ Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması
- ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi

331 Azərbaycan Respublikasında gömrük orqanlarının fəaliyyəti hansı prinsiplərə əsaslanır?

- ☒ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq
- ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam

332 Gömrük orqanlarının vahid sistemə aşağıdakılar daxildir:

- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, gömrük məntəqələri
- ☐ Ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, gömrük postları
- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
- ☒ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları

333 Gömrük orqanları və digər dövlət orqanları məlumatların öz aralarında və başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini nə üçün həyata keçirirlər?

- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrin aradan qaldırılması
- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi
- ☒ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması
- ☐ Beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması
- ☐ Risklərin azaldılması, xarici ticarətin asanlaşdırılması

334 Gömrük ödənişlərini seçin: 1. Gömrük rüsumları 2. əlavə Dəyər Vergisi 3. Aksizlər 4. Gömrük yığımları 5. Məlumatlandırmaya görə haqq 6. Yol vergisi 7. Dövlət rüsumu 8. İlk qərarların qəbuluna görə haqq 9. Gömrük hərraclığında iştiraka görə haqq

- ☐ 3,4,5,6
- ☐ 1,2,3
- ☒ 1,2,3,4,6,7,9
- ☐ 1,2,6,9,8
- ☐ 1,5,6,8,9

335 Fiskal funksiya nədir?

- ☒ Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsi
- ☐ Milli istehsalın xarici rəqabətdən qorunması
- ☐ Ölkələr arasında olan maneələrin aradan qaldırılması
- ☐ Milli istehsalın dəstəklənməsi
- ☐ Azad bazar prinsipinə əsaslanma

336 İqtisadi qeyri-tarif məhdudiyyətlərinə aid deyil:

- ☐ Valyuta – tənzimlənmə tədbirləri
- ☐ Xüsusi növ rüsumlar
- ☐ İdxal depozitləri
- ☐ Müxtəlif vergi və yığımlar
- ☒ Embargo

337 Gömrük rüsumları tətbiq edilir:

- ☐ tranzit mallara
- ☒ gömrük sərhədindən keçirilən mallara;
- ☐ topdan satılan mallara;
- ☐ əmtəə birjasında satılan mallara;

- ☐ müvəqqəti idxal rejimində yerləşdirilən mallara

338 Gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər hansılardır?

- ☐ Rüsum,ƏDV
☐ ƏDV,yığım
☒ Aksiz,yol vergisi,ƏDV
☐ Aksiz,ƏDV
☐ Gömrük haqları, dövlət rüsumu

339 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?

- ☐ Dövlət rüsumu, gömrük haqqı
☐ Rüsum, yığım
☐ Rüsum,ƏDV,aksiz,yol vergisi,yığım
☒ ƏDV,aksiz,yol vergisi
☐ Gömrük rüsumu,aksiz,yol vergisi

340 Embargo nə deməkdir?

- ☐ İqtisadi tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə rüsumların tətbiqi deməkdir.
☒ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, malların idxal və ixracına qadağa qoymaq deməkdir
☐ Malların idxalın qismən məhdudlaşdırılması deməkdir
☐ Tarif məhdudiyyətlərinin bir növü olub malların ixracının limitləşdirilməsi deməkdir
☐ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə sənə və əməliyyatların tələb edilməsi deməkdir

341 Gömrük sərhəddindən keçirilən mallara hansı rüsumlar tətbiq edilir?

- ☐ Qeydiyyat rüsumları
☐ Daşınma rüsumları
☐ Torpaqbasdı rüsumu
☐ Dövlət rüsumu
☒ Gömrük rüsumları

342 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərək gömrük yoxlamasından azaddır:

- ☒ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları.
☐ Azərbaycan Respublikasının Prezidentinin şəxsi baqajı;
☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajları;
☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən nümayəndə heyətinin şəxsi baqajları;
☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları;

343 Gömrük yoxlamasından azad olunmuş şəxslərin gömrük sərhəddindən buraxılması zamanı gömrük nəzarəti bu şəxslərin:

- ☒ Heç bir gömrük nəzarəti keçirilmir.
- ☐ Şəxsi müayinəsi ilə məhdudlaşır;
- ☐ Sənədlərinin yoxlanılması ilə məhduddur;
- ☐ Baqajlarına gömrük baxışından ibarətdir;
- ☐ Vizual nəzarəti vasitəsi ilə həyata keçirilir.

344 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük nəzarətinin müəyyən formalarından azad etmə:

- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
- ☐ Nəzərdə tutulmayıb;
- ☐ Gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirilir;
- ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir;

345 Gömrük nəzarəti keçirilərkən, kifayətləmə prinsipi normativ aktlarda öz əksini tapmırsa:

- ☐ Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir.
- ☒ Yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir;
- ☐ Yetərli gömrük nəzarəti forması gömrük idarəsinin rəisi tərəfindən seçilir;
- ☐ Belə mallar gömrük sərhəddində müsadirə olunur;
- ☐ Gömrük idarəsinin rəisi tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir

346 Şəxsi müayinə:

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur.
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur;
- ☒ İnsan hüquq və azadlığı normalarını pozmaq məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur;
- ☐ Tətbiq olunması qanunla qadağandır;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur;

347 Şəxsi müayinə tətbiq olunması barədə qərarı qəbul edir:

- ☐ Gömrük idarəsinin rəisi və ya onu əvəz edən şəxs.
- ☐ Gömrük nəzarəti aparan məmur;
- ☐ Gömrük orqanının vəzifəli şəxsləri;
- ☐ Gömrük orqanının rəisi;
- ☒ Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs;

348 Gömrük nəzarətindən nələrin keçirilməsi zəruridir?

- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən bütün vətəndaşlar, mallar və nəqliyyat vasitələri.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri;
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;



Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri

349 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 188-ci maddəsinə görə gətirmə zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?



Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.



Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;



Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;



Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;



Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;

350 Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə aparma zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?



Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.



Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;



Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;



Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;



Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;

351 Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması ümumi halda ən gec neçə gün ərzində həyata keçirilir?



30



1



3



10



20

352 Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131-ci maddəsində göstərilən mallar üçün ən gec neçə gün ərzində həyata keçirilir?



30



1



3



10



20

353 Diplomatik münasibətlər barədə və universal xarakterli beynəlxalq təşkilatlarda dövlətlərin təmsilçiliyi barədə ən vacib konvensiyalar Vyanada müvafiq olaraq neçənci illərdə imzalanmışlar?



1946, 1969.



1963, 1975;



1947, 1975;



1969, 1975;



1963, 1969;

354 1963-ci il Vyana Konvensiyasına görə diplomatik agent termini ilə kimlər adlanır?

- ☐ Diplomatik heyətin başçısı və onun ailə üzvləri.
- ☒ Diplomatik təmsilçiliyin başçısı və üzvləri
- ☐ Diplomatik dərəcəsi olan diplomatik heyət üzvləri;
- ☐ Diplomatik heyətin bütün üzvləri;
- ☐ Diplomatik heyətin başçısı;

355 Xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərkən onlara hansı gömrük güzəştləri tətbiq olunur?

- ☐ Gömrük güzəştləri nəzərdə tutulmayıb.
- ☐ Onlar, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
- ☐ Gömrük nəzarətindən azad edilirlər;
- ☐ Gömrük nəzarətindən və gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtlə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;

356 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə görə, diplomatik agentin şəxsi baqajı:

- ☐ Ölkənin gömrük qanunvericiliyində nəzərdə tutulmuş adi qaydada gömrük müayinəsinə cəlb olunur.
- ☐ Gömrük müayinəsi azad edilir;
- ☐ Gömrük müayinəsi azad edilmir;
- ☒ Bir qayda olaraq, gömrük müayinəsi azad edilir, lakin, kifayət qədər əsas varsa, həmin baqaj müayinəyə cəlb oluna bilər;
- ☐ Diplomatik kuryerlə göndərilməlidir.

357 Diplomatik agent gömrük sərhədini keçərkən, gömrük nəzarəti nəticəsində gömrük qanunvericiliyinin pozulması faktı aşkar edilərsə, bu barədə gömrük orqanının səlahiyyətli şəxsi tərəfindən protokol əvəzinə xüsusi akt tərtib olunur. Çünki,

- ☐ Akt sadədir və onun tərtib olunması az vaxt aparır.
- ☐ İstənilən qömrük qanunvericiliyi pozulması halında akt tərtib olunur;
- ☒ Diplomatik agent məhkəmə immunitətinə malik olduğu üçün, gəldiyi ölkənin qanunlarına görə protokol vasitəsi ilə hüquqi məsuliyyətə cəlb oluna bilməz
- ☐ Gömrük orqanının səlahiyyətli şəxsi qanun pozuntusu faktını istənilən formada rəsmiləşdirə bilər;
- ☐ Akt xarici dildə tərtib olunur;

358 1967-ci il Vyana konvensiyasının 37-ci maddəsinə uyğun olaraq:

- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə və onlarla birlikdə hərəkət edən nümayəndə heyətinə də şamil edilir.
- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə şamil edilmir;
- ☒ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onlarla birlikdə yaşayan ailə üzvlərinə də şamil edilir;
- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilir;
- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilə bilər;

359 Diplomatik və konsul poçtu:

- ☐ Diplomatiik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş sənəd və mallardır.
- ☐ Diplomatiik və ya konsul kuryeri ilə müşayət olunan mallardır.
- ☐ Diplomatiik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən mallardır.
- ☐ Diplomatiik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən sənəd və mallardır.
- ☒ Diplomatiik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş, daxilində yalnız rəsmi istifadə üçün nəzərdə tutulan sənəd və mallardır.

360 Diplomatiik poçt açıla və ya yubadıla bilməz, əgər:

- ☐ Diplomatiik poçt şəffaf valizdə qəbləşdirilibsa.
- ☒ Diplomatiik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatiik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirlərsə;
- ☐ Diplomatiik poçt diplomatiik kuryerlə müşayət olunursa;
- ☐ Diplomatiik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatiik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirlərsə və diplomatiik kuryerlə müşayət olunursa;
- ☐ Azərbaycan Respublikasının diplomatiik poçtun gətirdiyi və ya gəldiyi ölkə ilə müvafiq sazişi varsa;

361 Diplomatiik agent xidməti vəzifələrini yerinə yetirərkən, üçüncü ölkə ərazisindən keçirsə:

- ☐ Ölkələr arası müvafiq saziş mövcuddursa, ona uyğun immunitet alır.
- ☒ O və onun ailə üzvləri bu ölkədən bütün immunitetləri alırlar;
- ☐ O heç bir imtiyaza sahib deyil;
- ☐ O tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alır;
- ☐ O və onun ailə üzvləri tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alırlar;

362 Gömrük nəzarəti üçün tələb olunan sənədlər aşağıdakı qruplara ayrılır:

- ☐ Nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.
- ☒ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
- ☐ Ticarət sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri;

363 Gömrük nəzarəti üçün tələb olunan ticarət sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☒ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

364 Gömrük nəzarəti üçün tələb olunan nəqliyyat sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;

- ☒ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzi və s.;
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

365 Gömrük nəzarəti üçün tələb olunan gömrük sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzi və s.;
- ☒ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

366 Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzi və s.;
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☒ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

367 Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük nəzarəti məqsədi üçün əlavə sənədlər tələb etmək hüququ:

- ☐ Prokurorun müvafiq sanksiyasından sonra yaranır.
- ☐ Yoxdur
- ☒ Var
- ☐ Qanunla müəyyənləşməyib;
- ☐ Məhduddur;

368 Hava gəmilərində gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər:

- ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı
- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, səmişinlərin və bagajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri;
- ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, səmişin və bagajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
- ☒ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
- ☐ Qaimə, yük vərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet);

369 Avtomobillə yükdaşımalarda gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər:

- ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı.

- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, sərnəşinlərin və bagajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri
- ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, sərnəşin və baqajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
- ☐ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
- ☒ Qaimə, yük vəərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet)

370 Gömrük nəzarəti üçün istifadə olunan sənədlər ən azı neçə il saxlanılmalıdır?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

371 Gömrük nəzarəti zonaları:

- ☒ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər ərazilərdir
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan ərazilərdir;
- ☐ Gömrük sərhəddi boyu yerləşən ərazilərdir;
- ☐ Gömrük orqanları yerləşən ərazilərdir;
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən ərazilərdir;

372 Sərnəşinlərin gömrük nəzarəti zamanı yaşıl və ya qırmızı dəhlizdən keçmək qərarını:

- ☐ “Yaşıl” dəhliz ancaq diplomatik agentlər üçün nəzərdə tutulub.
- ☐ Baxış aparan gömrük işçisi verir;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi verir;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsinə nəzarət etdikdən sonra verir;
- ☒ Sərnəşinin özü verir;

373 Yaşıl dəhlizdən keçən sərnəşinin baqajı gömrük orqanları tərəfindən:

- ☐ Texniki nəzarət cihazları vasitəsi ilə mütləq yoxlanılır.
- ☐ Mütləq yoxlanılır;
- ☒ Seçmə olaraq yoxlanılır;
- ☐ Yoxlanılmır;
- ☐ Baxış keçirdikdən sonra yoxlanılıb-yoxlanılmayacağı barədə qərar verilir;

374 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 5-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☒ Gömrük müayinəsi həyata keçirilir
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

375 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 4-cü mərhələsində

hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☒ Statistik məlumatların dəqəqliyi yoxlanılır;

376 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 3-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☒ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;

377 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 2-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☒ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;

378 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 1-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☒ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;

379 Beynəlxalq yükdaşımalar zamanı gömrük nəzarəti prosedurunun başlamağa əsas verən sənəd:

- ☐ Vətəndaşın xarici pasportu.
- ☐ İnvoys
- ☐ Yük-nəqliyyat qaiməsi (YNQ);
- ☒ Yük-gömrük bəyannaməsi (YGB);
- ☐ Alqı-satqı müqaviləsi;

380 Gömrük nəzarətinin metodları aşağıdakılardır: (Doğru olmayanı göstər)

- ☒ Vizual nəzarət.

- ☐ Nəqliyyat vasitəsinin hərəkəti zamanı nəzarət;
- ☐ Stasionar nəzarət;
- ☐ Tam nəzarət;
- ☐ Seçmə nəzarət;

381 Gömrük nəzarətinin formaları:

- ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza, icazə;
- ☐ Sənədlərin yoxlanması, müayinə;
- ☐ Baxış, müayinə;
- ☒ Sənədlərin yoxlanması, baxış, müayinə
- ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza;

382 Birgə gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☒ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

383 İkitərəfli gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☒ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

384 Birtərəfli gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☒ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

385 Gömrük nəzarətinin növləri:

- ☐ İkitərəfli, çoxtərəfli
- ☐ Birtərəfli, ikitərəfli, birgə, çoxtərəfli ;
- ☒ Birtərəfli, ikitərəfli, birgə
- ☐ Birtərəfli, ikitərəfli, çoxtərəfli
- ☐ Birtərəfli, ikitərəfli;

386 Müasir nəqliyyat vasitələri hansılardır?

- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmə, konteyner, minik və yük heyvanları.
- ☐ Avtomobil, dəmir yol, aviasiya;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi;
- ☒ Avtomobil, dəmir yol, hava, su, boru-kəmə;

- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmə, konteyner;

387 Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur;

- ☐ İdxal, ixrac, transit və antikvar mallara nəzarət.
☐ İdxal mallarına nəzarət;
☐ İxrac mallarına nəzarət;
☐ İdxal və ixrac mallarına nəzarət;
☒ İdxal, ixrac və transit mallara nəzarət;

388 Gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur?

- ☐ Mallara və pasport-viza rejiminə nəzarət.
☐ Mallara nəzarət;
☐ Nəqliyyat vasitələrinə nəzarət;
☐ Pasport-viza rejiminə nəzarət;
☒ Mal və nəqliyyat vasitələrinə nəzarət;

389 Beynəlxalq yükdaşımalar zamanı yolda qarşılaşılmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edilir?

- ☒ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə dəqiq məlumat vermişsə
☐ Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə;
☐ Yol polisində məlumat vermişsə;
☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə;
☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa;

390 Gömrük müşayiəti nədir?

- ☐ Ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirmələri mərhələsindən sonra gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması.
☐ Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;
☒ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
☐ Maliarın gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;
☐ Mal, nəqliyyat vasitələri və səmişlərin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;

391 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna aşağıdakı bölmələr daxil idi:

- ☒ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, "Azərterminalkompleks" birliyi.
☐ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 22 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, "Azərterminalkompleks" birliyi;
☐ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı;
☐ Naxçıvan MR Gömrük Komitəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, "Azərterminalkompleks" birliyi;
☐ Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, "Azərterminalkompleks" birliyi;

392 Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə hansı ildə daxil oldu?

- ☐ 1995
- ☐ 1991
- ☐ 1992
- ☒ 1993
- ☐ 1994

393 Azərbaycan MDB ölkələrinin gömrük ittifaqına neçənci ildə üzv olundu?

- ☐ 1997
- ☐ 1993
- ☐ 1994
- ☒ 1995
- ☐ 1996

394 Rusiyanın Azərbaycanı işğalını rəsmiləşdirən Gülistan və Türkmənçay müqavilələri müvafiq olaraq, hansı illərdə imzalanmışdır?

- ☐ 1840 və 1860.
- ☐ 1823 və 1828;
- ☒ 1813 və 1828;
- ☐ 1813 və 1818;
- ☐ 1812 və 1818;

395 Rusiya İmperiyası Senatının fərmanı ilə Bakıda ilk gömrük neçənci ildə təsis edilmişdir?

- ☐ 1828
- ☐ 1808;
- ☒ 1809
- ☐ 1810
- ☐ 1811

396 Bakı gömrüyü neçənci ildən etibarən Bakı anbar gömrükxanası adını almışdır?

- ☐ 1836
- ☐ 1813
- ☐ 1828
- ☐ 1830
- ☒ 1832

397 Bakı gömrükxanası neçənci ildə Tiflisdəki Qafqaz Gömrük idarəsinin idarəçiliyinə tabe edilmişdir?

- ☐ 1917
- ☐ 1906
- ☐ 1909
- ☒ 1911
- ☐ 1913

398 Azərbaycan Demokratik Respublikasının elan olunma və süqut etmə tarixləri:

- ☐ 28.04.1920 – 18.10.1991.
- ☐ 07.11.1917 – 05.12.1924;
- ☒ 28.05. 1918 – 28.04.1920
- ☐ 28.04. 1918 – 28.05.1920;
- ☐ 28.05.1918 – 18. 10.1991;

399 SSRİ-də ilk gömrük məcəlləsi nə zaman qəbul olunmuşdur?

- ☐ 1937
- ☐ 1918
- ☐ 1924;
- ☒ 1928
- ☐ 1933

400 1964-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə qəbul olunmuş yeni gömrük məcəlləsi neçənci ilə qədər qüvvədə olmuşdur?

- ☐ İndiki zaman.
- ☐ 1975
- ☐ 1980
- ☐ 1986
- ☒ 1991

401 Azərbaycan ərazisində Respublika Gömrük İdarəsi ilk dəfə nə zaman yaradılmışdır?

- ☐ 1995
- ☐ 1986;
- ☒ 1989
- ☐ 1991
- ☐ 1993

402 Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini nə zaman qazandı?

- ☐ 7 noyabr 1992.
- ☐ 20 yanvar 1990;
- ☒ 18 oktyabr 1991;
- ☐ 31 dekabr 1991;
- ☐ 28 may 1992;

403 . Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı fərmanı nə zaman imzalanmışdır?

- ☒ 30 yanvar 1992
- ☐ 18 oktyabr1991;
- ☐ 29 noyabr 1991;
- ☐ 31 dekabr 1991;
- ☐ 05 yanvar 1992;

404 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi keçmiş Azərbaycan Respublikasının aşağıdakı idarəsinin bazasında yaradılmışdır:

- ☐ Azərbaycan SSR Statistika İdarəsi.
- ☐ Azərbaycan SSR Elmlər Akademiyası;
- ☐ Azərbaycan SSR Ticarət Nazirliyi;
- ☐ Azərbaycan SSR Dövlət Plan Komitəsi;
- ☒ Azərbaycan SSR Gömrük İdarəsi;

405 Azərbaycan Respublikası Nazirlər Soveti Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında 301 sayılı qərarı neçənci ildə qəbul etdi?

- ☐ 1995
- ☐ 1991
- ☒ 1992
- ☐ 1993
- ☐ 1994

406 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Gömrük Komitəsinin strukturunu və maddi-texniki bazasını müəyyənləşdirən qərarı nə zaman qəbul olundu?

- ☐ 12 dekabr 1994.
- ☒ 19 yanvar 1994
- ☐ 20 yanvar 1994;
- ☐ 23 fevral 1994;
- ☐ 30 avqust 1994;

407 Mənbələrdə göstərilən məlumatlara görə Azərbaycan ərazisində rəsmi gömrük vergiləri neçənci əsrdən yığılmağa başlamışdır?

- ☐ 12-ci.
- ☐ 8-ci;
- ☒ 9-cu;
- ☐ 10-cu;
- ☐ 11-ci;

408 12-ci 13-cü əsrlərdə Dərbənddən Fars körfəzinə, Çin və Hindistandan Avropaya gedən böyük ticarət yolları hansı Azərbaycan şəhərində kəsişirdilər?

- ☐ Ərdəbil
- ☐ Şamaxı
- ☐ Şəki
- ☐ Bakı
- ☒ Təbriz

409 Müasir rus dilində mövcud olan tamojnıya (gömrük) kəlməsi hansı türk sözündən əmələ gəlmişdir?

- ☐ Atəş
- ☒ Tamğa (damğa)
- ☐ Tam
- ☐ Dam
- ☐ Ataman

410 Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə məmur özbaşnalığını məhdudlaşdırmaq, iqtisadi inkişafı təmin

etmək və xəzinə gəlirlərini artırmaq məqsədi ilə vergi islahatlarını hansı hökmdar həyata keçirmişdir?

- ☐ Cavad xan.
- ☒ Uzun Həsən
- ☐ Şah İsmayıl
- ☐ 2-ci Təhmasib;
- ☐ Hüseyn xan;

411 Uzun Həsənin hazırladığı vergi məəcəlləsi necə adlanırdı?

- ☐ Verginamə
- ☐ Şahnamə
- ☐ Dəhnamə
- ☒ Qanunnamə
- ☐ Kəbusnamə

412 Hansı Səfəvi hökmdarı 1565-ci ildə vilayətlərdən alınan tamğa vergisini ləğv etdi?

- ☐ 2-ci Təhmasib.
- ☐ Uzun Həsən;
- ☐ 1-ci Şah İsmayıl
- ☐ 2-ci Şah İsmayıl;
- ☒ 1-ci Təhmasib;

413 16-cı – 17-ci əsrlərdə Azərbaycandan Avropa və Asiya ölkələrinə ixrac olunan əsas mallar aşağıdakılar idi:

- ☐ Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat,ətir.
- ☐ Qızıl və gümüş məmulatları, duz, zəfəran, düyü;
- ☐ Xəz və dəri məmulatları, odlu silah, soyuq silah
- ☐ Balıq, bal, buğda, ət, süd;
- ☒ Parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq maddələri, soyuq silah

414 16-cı – 17-ci əsrlərdə Azərbaycana Avropa və Asiya ölkələrindən idxal olunan əsas mallar aşağıdakılar idi:

- ☒ Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat,ətir
- ☐ Qızıl və gümüş məmulatları, duz, zəfəran, düyü;
- ☐ Xəz və dəri məmulatları, odlu silah, soyuq silah;
- ☐ Balıq, bal, buğda, ət, süd;
- ☐ Parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq maddələri, soyuq silah;

415 18-ci əsr - 19-cu əsrin əvvəllərində Azərbaycanda vergi və rüsumların toplanması ilə məşğul olan vəzifəli şəxs necə adlanırdı?

- ☐ Məmur.
- ☐ Nökər;
- ☒ Naib;
- ☐ Əyan
- ☐ Amir;

416 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq necə cəzalandırılır?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

417 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin ikinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlləri təkrar və ya külli miqdarda törədilsə hansı cəza tədbiri tətbiq olunur?

- ☒ Minimum əmək haqqının iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə.
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

418 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə xeyli miqdar dedikdə nə başa düşülür?

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
- ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

419 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə külli miqdar dedikdə nə başa düşülür?

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
- ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

420 Gömrük ödənişlərinin ödənilməsindən yayınma əmlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə:

- ☐ Cinayət məsuliyyəti yüngülləşdirilir;
- ☐ Cinayət məsuliyyətindən azad olunmur;
- ☒ Cinayət məsuliyyətindən azad olunur;
- ☐ İnzibati məsuliyyətə cəlb olunur;

- ☐ Cinayət məsuliyyətindən qismən azad olunur;

421 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanətmə qaydasının pozulması hallarında fiziki şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☒ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

422 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanətmə qaydasının pozulması hallarında vəzifəli şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☒ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

423 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanətmə qaydasının pozulması hallarında hüquqi şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☒ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

424 AR-in İnzibati Xətalər Məcəlləsinin 277-ci maddəsinə görə gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi hallarında hüquqi və fiziki şəxslərə hansı cəza tədbiri tətbiq edilir?

- ☒ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

425 Gömrük orqanları hansı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır?

- ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması, yol hərəkət qaydalarının pozulması.
- ☐ Qaçaqmalçılıq;
- ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi;
- ☒ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma;
- ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması;

426 Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar nə

zaman aşkarlana bilər?

- ☐ Əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda.
- ☐ Yalnız həmin şəxslərin yazılı razılığı ilə;
- ☐ Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☒ Yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☐ Həmin şəxslərin yazılı razılığı, əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;

427 Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hansı texniki və başqa vasitələrdən istifadə edə bilər?

- ☒ informasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən.
- ☐ İnformasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səs yazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səs yazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;
- ☐ İnformasiya sistemlərindən, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;

428 Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı üçün təhlükə törəndə onların hansı xüsusi vasitələr tətbiq etmələrinə icazə verilir?

- ☒ Əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr odlu silah və s.;
- ☐ Əl qandalları və rezin dəyənəklər;
- ☐ Əl qandalları, rezin dəyənəklər və gözyaşardıcı maddələr;
- ☐ Rezin dəyənəklər, gözyaşardıcı maddələr və odlu silah;
- ☐ Gözyaşardıcı maddələr odlu silah və s.;

429 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin üçüncü hissəsinə görə qaçaqmalçılıq əməlləri təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə hansı cəza növü tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislinə iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

430 Gömrük işi sahəsində əməliyyat-axtarış fəaliyyətinə aid olan hansı vəzifələr bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilir?

- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması; - naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
- ☐ Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;

- ☒ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması;

431 Kontrabanda sözünün mənası nədir?

- ☐ Kontrabas ifaçılarının ansamblı.
- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “hökumət qərarları” deməkdir;
- ☐ İtalyanca “contro” - “əks” və “bando” - “cinayətkar qrup” deməkdir;
- ☒ İtalyanca “contro” - “əks” və “bando” - “hökumət qərarları” deməkdir;
- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “cinayətkar qrup” deməkdir;

432 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinə görə, Qaçaqmalçılıq (kontrabanda) nədir?

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

433 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin ikinci hissəsinə görə qaçaqmalçılıq törətmiş şəxsə hansı cəza tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

434 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin dördüncü hissəsinə görə, qaçaqmalçılıq əməlləri mütəşəkkil dəstə tərəfindən törədildikdə hansı cəza tədbiri tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

435 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin birinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma necə cəzalandırılır?

- ☒ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

436 Gömrük qaydalarının pozulmasına hansı qanunazidd hərəkətlər və ya hərəkətsizliklər aiddir?

- ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə, gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
- ☒ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı, onlara gömrük nəzarəti ilə əlaqədar, bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar pozuntular;
- ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı pozuntular;

437 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☒ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Gömrük nəzarətin həyata keçirən gömrük orqanı
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti

438 Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- ☐ Cinayət Məcəlləsinə
- ☐ Vergi Məcəlləsinə
- ☐ Mülki Məcəlləyə
- ☒ Gömrük Məcəlləsinə
- ☐ Mülki-Prosessual Məcəlləyə

439 İdxal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- ☐ aksizli malların təqdim edildiyi vaxtdan 24 saat ərzində
- ☒ aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt
- ☐ aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olduğu vaxt
- ☐ aksizli malların satışa çıxarıldığı vaxt
- ☐ aksizli malların təqdim edildiyi vaxt

440 Malların təsnifatı prinsipləri: təyinatına görə?

- ☐ işlədilmə müddətinə görə.
- ☐ ümumi mallar;
- ☒ istehlak təyinatlı mallar;
- ☐ istifadə müddətinə görə;
- ☐ bişirilmə müddətinə görə;

441 Malların təsnifatı prinsipləri: müddətinə görə?

- ☐ həmişəlik mallar.
- ☐ təcili istifadə üçün mallar;
- ☒ uzunmüddətli istifadə üçün mallar;
- ☐ bir dəfə istifadə olunan mallar
- ☐ dəfələrlə istifadə olunan mallar;

442 Malların təsnifat prinsipləri: qiymətinə görə?

- ☒ ucuz malar.
- ☐ gündəlik tələb olunan mallar;
- ☐ seçim tələbli mallar;
- ☐ zinət malları;
- ☐ dəbdə olan mallar;

443 Malların təsnifat prinsipləri: istehsal olunma üsullarına görə?

- ☐ kütləvi hazırlanan mallar.
- ☐ standart mallar;
- ☐ nadir mallar;
- ☒ layihəsiz hazırlanan mallar;
- ☐ seriya ilə hazırlanan mallar;

444 Malların təsnifatı prinsipləri: emal və istehlak xüsusiyyətlərinə görə?

- ☐ hazır məhsul.
- ☐ xammal;
- ☐ yarımfabrikat;
- ☐ komplektləşdirici;
- ☒ bərpaedici

445 Məhsulun (əmtəənin) texniki-iqtisadi göstəricilərinə aid deyildir:

- ☐ iqtisadi göstəricilər
- ☐ texniki göstəricilər;
- ☐ təyinatı göstəricilər;
- ☐ aqronomik göstəricilər;
- ☒ sosial göstəricilər;

446 Beynəlxalq Statistika üçün malların minimal siyahısı neçə bölmə, qrup və mövqedən ibarət idi?

- ☐ 8 bölmə 27 qrup və 316 mövqe
- ☒ 17 bölmə, 50 qrup və 456 mövqe
- ☐ 12 bölmə, 24 qrup və 310 mövqe
- ☐ 21 bölmə, 43 qrup və 412 mövqe
- ☐ 16 bölmə, 48 qrup və 512 mövqe

447 MDB XİFƏN nə vaxt təsdiq edilmişdir?

- ☐ 21 oktyabr 1995-ci ildə
- ☒ 3 noyabr 1995-ci ildə
- ☐ 3 noyabr 1994-cü ildə

- ☐ 3 noyabr 1996-cı ildə
- ☐ 21 oktyabr 1997-ci ildə

448 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır?

- ☐ 4 qrupa
- ☐ 5 qrupa
- ☒ 3 qrupa
- ☐ 2 qrupa
- ☐ 6 qrupa

449 MDB XİFƏN-in əsas interpretasiya qaydaları neçədir?

- ☐ 9
- ☐ 3
- ☐ 5
- ☒ 6
- ☐ 7

450 MDB XİFƏN-də tətbiq edilən məlın işarə kodu neçə rəqəmlidir?

- ☐ 13
- ☐ 6
- ☐ 2
- ☒ 8
- ☐ 9

451 Harmonikləşdirilmiş sistem nomenklaturasında (HSN) istifadə olunur

- ☒ altı rəqəmli kodlaşdırmadan
- ☐ doqquz rəqəmli kodlaşdırmadan
- ☐ beş rəqəmli kodlaşdırmadan
- ☐ yeddi rəqəmli kodlaşdırmadan
- ☐ səkkiz rəqəmli kodlaşdırmadan

452 HSN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipindən istifadə olunur:

- ☐ hazır məhsul-yarımfabrikat-xammal
- ☐ yarımfabrikat-xammal-hazır məhsul
- ☒ xammal-yarımfabrikat-hazır məhsul
- ☐ hazır məhsul-xammal-yarımfabrikat
- ☐ yarımfabrikat-hazır məhsul-xammal

453 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası qurulmuşdur

- ☐ MDB XİF MN əsasında
- ☒ HSN əsasında
- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası (GƏŞN) əsasında
- ☐ BGN-Brüssel Gömrük Nomenklaturası əsasında
- ☐ BMT-nin Standart Beynəlxalq Ticarət Təsnifatı (BMT SB TT əsasında)

454 Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunur

- ☐ BGN əsasında
- ☐ QIYŞ XTV ƏN əsasında
- ☐ BMT SBTТ əsasında
- ☒ MDB XİF MN əsasında
- ☐ GƏŞN əsasında

455 MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) qurulmuşdur:

- ☐ GƏŞN
- ☐ QIYŞ XTV ƏN
- ☐ BGN
- ☐ BMT SBTТ
- ☒ HSN

456 Malların təsnifatlandırma sistemi

- ☐ malların növ və çeşidlərə görə təsnifatlandırılmasıdır
- ☐ hazır məhsulların təsnifatlandırılmasıdır
- ☐ malın qabarit ölçüləridir
- ☐ malların qiymət cədvəlidir
- ☒ malların sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə görə təsnifatlandırılmasıdır

457 Malın mənşə sertifikatı təsdiqləyir ki, mal

- ☐ gigiyenik tələblərə uyğun gəlir
- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlir
- ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
- ☒ hansı konkret ölkədə istehsal olunmuşdur
- ☐ Azərbaycan Respublikasında istehsal olunmuşdur

458 Məhsulun keyfiyyəti

- ☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur
- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
- ☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsidir
- ☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsidir
- ☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsidir

459 Malın uyğunluq sertifikatı təsdiqləyir ki, mal

- ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlmir
- ☒ müəyyən olunmuş tələblərə uyğun gəlir
- ☐ hansı konkret ölkədə istehsal olunmuşdur
- ☐ gigiyenik tələblərə uyğun gəlir

460 Mal nümunəsi

- ☐ bütün tədqiqat obyekti ilə eyni olmayan mal nümunəsinin optimal vahididir

- ☐ laboratoriya analizi üçün lazım olan məl miqdarıdır
- ☒ bütün partiya ilə eyni olan məhsul vahididir
- ☐ bütün tədqiqat obyektləri ilə eyni olan məl nümunələrinin optimal vahididir
- ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

461 Malların prob və nümunələri götürülə bilər:

- ☐ nəzarət funksiyasını yerinə yetirən digər dövlət orqanları tərəfindən
- ☐ deklarant tərəfindən
- ☐ daşıyıcı tərəfindən
- ☒ gömrük orqanları tərəfindən
- ☐ ekspertlər tərəfindən

462 Prob

- ☐ bütün tədqiqat obyekti ilə eyni olmayan məl nümunəsinin optimal vahididir
- ☐ laboratoriya analizi üçün lazım olan məl miqdarıdır
- ☐ bütün partiya ilə eyni olan məhsul vahididir
- ☒ bütün tədqiqat obyekti ilə eyni olan məl nümunəsinin optimal vahididir
- ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

463 Haaqa Konvensiyasının qəbulu zamanı xüsusi hüquq konfransının sessiyasında neçə dövlət iştirak edirdi?

- ☒ 62 dövlət
- ☐ 22 dövlət
- ☐ 32 dövlət
- ☐ 42 dövlət
- ☐ 52 dövlət

464 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti

465 Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar aksizə necə cəlb edilir?

- ☐ qanunvericiliklə müəyyən edilən dərəcənin 10 faizi məbləğində
- ☐ ümumi qaydada
- ☒ vergidən azaddır
- ☐ sıfır (0) dərəcə ilə
- ☐ gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada

466 İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- ☐ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı 6 ayda
- ☒ İdxalda aksizin ödənildiyini təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman
- ☐ İdxalın baş verdiyi aydan əvvəlki ay
- ☐ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay

☐ ödənilən aksizlər əvəzləşdirilmir

467 Xüsusi növ rüsumların (xüsusi, antidempinq və kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təsəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hansı müddətdə təhqiqat aparılır?

- ☐ 45 gün müddətində
- ☐ 2 ay müddətində
- ☐ 1 ay müddətində
- ☒ 10 gün müddətində
- ☐ 15 gün müddətində

468 Xüsusi növ rüsumların tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təsəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hər bir xüsusi hal üçün aparılan təhqiqatın nəticələrinə görə rüsum dərəcələri hansı orqan tərəfindən müəyyən edilir?

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

469 Gömrük Gömrük tarifinin əsas məqsədlərindən deyil:

- ☒ Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına şərait yaratmaq
- ☐ Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək
- ☐ Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək
- ☐ Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək
- ☐ Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq

470 Mürəkkəb tarif:

- ☒ Hər əmtəə üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edir.
- ☐ Hər əmtəə üçün bir rüsum dərəcəsi ilə müəyyən olunur;
- ☐ Hər əmtəə üçün əlverişli rüsum dərəcəsi müəyyən edir.
- ☐ Hər əmtəə üçün rüsum dərəcələrini gömrük əməkdaşları müəyyən edir;
- ☐ Hər əmtəə üçün rüsum dərəcələrini Milli Məclis müəyyən edir;

471 Hər əmtəə üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edilən tarif necə adlanır?

- ☐ Konvension tarif.
- ☐ Güzəştli tarif
- ☒ Mürəkkəb tarif
- ☐ Əlavə tarif
- ☐ Qarışıq tarif

472 Hər əmtəə üçün yalnız bir gömrük rüsumu dərəcəsi müəyyən edilən tarif necə adlanır?

- ☐ Qeyri-rəsmi tarif;

- ☐ Adi tarif;
- ☐ Rəsmi tarif;
- ☐ Müvəqqəti tarif
- ☒ Sadə tarif;

473 ən yüksək rüsum dərəcəsi olur:

- ☒ Avtonom tarifdə.
- ☐ Sadə taifdə;
- ☐ Mürəkkəb tarifdə;
- ☐ Qarışıq tarifdə;
- ☐ Konvension tarifdə.

474 İkiqat gömrük tarifi:

- ☐ Normal tarif ikiye vurularaq tətbiq olunur
- ☒ Hər bir mal mövqeyi üzrə minimal və maksimal gömrük rüsum dərəcələrini nəzərdə tutan gömrük tarifiedir
- ☐ Yerli və xarici malların qiymətlərini bərabərləşdirmək üçün istifadə olunan gömrük tarifiedir
- ☐ Hökumət tərəfindən qanunvericilik qaydasında müəyyən edilən tarif növüdür
- ☐ İdxal olunan mallara onların mənsub olduğu ölkələrdən asılı olaraq müxtəlif rüsum dərəcələrinin tətbiq olunduğu gömrük tarifiedir

475 Diskriminasion tarif:

- ☐ Xarici mallara güzəşt nəzərdə tutan gömrük tarifiedir.
- ☐ Gömrük rüsumları hökumətlərarası müqavilələrə əsasən müəyyən olunur
- ☐ Gömrük rüsumu qüvvədə olduğu müddət ərzində qarşılıqlı razılıq olmadan dəyişdirilməyən gömrük tarifiedir
- ☒ İdxal olunan mallara onların mənsub olduğu ölkələrdən asılı olaraq müxtəlif rüsum dərəcələrinin tətbiq olunduğu gömrük tarifiedir
- ☐ Malların ölkəyə gətirilməsi və çıxarılmasını qadağan edən gömrük tarifiedir

476 Məhdudlaşdırıcı tarifi xüsusiyyətlərinə aid deyil:

- ☒ Malın mənsub olduğu ölkədən asılı olaraq güzəştli gömrük siyasətinin tətbiq olunmasına imkan verən gömrük tarifiedir
- ☐ İdxalı məhdudlaşdırmaq məqsədilə tətbiq olunan gömrük tarifiedir
- ☐ Hər hansı bir əmtəənin ölkəyə gətirilməsini və çıxarılmasını məhdudlaşdırmaq, qarşısını almaq məqsədilə tətbiq olunur
- ☐ İxracı məhdudlaşdırmaq məqsədilə tətbiq olunan gömrük tarifiedir
- ☐ Gətirilən mallara qanunvericiliyə əsasən məhdudiyyət tətəbiq olunan tarifiedir

477 Güzəştli tarif:

- ☐ Daha yüksək gömrük rüsumu tətbiq olunan tarif növüdür
- ☒ Ticarətdə əlverişli şərait rejiminin şamil edildiyi ölkələrdən gələn mallar üçün aşağı rüsum dərəcələrini nəzərdə tutan gömrük tarifiedir
- ☐ Malın mənsub olduğu ölkədən asılı olaraq güzəştli gömrük siyasətinin tətbiq olunmasına imkan verən gömrük tarifiedir
- ☐ Mala bu və ya digər həddin seçilməsi malın mənsub olduğu konkret ölkə ticarət siyasi münasibətlərdən asılıdır
- ☐ Daxili bazarın qorunması üçün tətbiq olunan gömrük tarifiedir

478 Tarif:

- ☒ Ərəb sözü olub, cədvəl deməkdir
- ☐ Fars sözü olub, reyestr deməkdir
- ☐ Yunan sözü olub, siyahı deməkdir
- ☐ Türk sözü olub, tərif etmək deməkdir
- ☐ İtalyan sözü olub, rüsum deməkdir

479 İnkişaf etməkdə olan ölkələr üçün xas olan tarif növü:

- ☐ Kombinə edilmiş
- ☐ Sadə
- ☒ Mürəkkəb
- ☐ Birgə
- ☐ qarşılıqlı

480 Dünya bazarında müasir rəqabət şərtlərinə uyğun gəlməyən tarif növü:

- ☐ Adi
- ☐ Çoxsütunlu
- ☒ Sadə
- ☐ Mürəkkəb
- ☐ Qarışıq

481 Hər mal üçün bir gömrük dərəcəsi nəzərdə tutulan və mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunan tarif necə adlanır?

- ☐ Güzəştli tarif
- ☐ Mürəkkəb tarif
- ☐ Konvension tarif
- ☒ Sadə tarif
- ☐ Birgə tarif

482 Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənəndirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri neçə dəfə artırılır:

- ☐ 5 dəfə
- ☐ 3 dəfə
- ☐ Artırılmır
- ☒ 2 dəfə
- ☐ 4 dəfə

483 İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur

484 Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük

rüsumları dərəcələrinin son həddi hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
- ☒ Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur

485 Azərbaycan Respublikasında hesablanma qaydasına görə gömrük rüsumunun neçə növü var və hansılardır?

- ☐ 3 növü var – qarışıq, advalor, mövsümi
- ☐ 4 növü var – advalor, qarışıq, sadə, güzəştli
- ☒ 3 növü var – advalor, spesifik, kombinə edilmiş
- ☐ 2 növü var – advalor, spesifik
- ☐ 5 növü var – preferensial, konvension, avtonom, sadə, mürəkkəb

486 Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumlar tətbiq olunduqda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunurmu?

- ☐ Malın mənşə ölkəsindən asılı olaraq tətbiq olunur
- ☒ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunmur
- ☐ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur
- ☐ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri yarıbayarı tətbiq olunur
- ☐ Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunur

487 Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq tətbiq olunan xüsusi növ rüsumlar hansılardır?

- ☐ razılaşdırılmış rüsumlar, birtərəfli rüsumlar, qoruyucu rüsumlar
- ☐ Konvension rüsumlar, avtonom rüsumlar, spesifik rüsumlar
- ☒ xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ sadə rüsumlar, mürəkkəb rüsumlar, qarışıq rüsumlar
- ☐ yüksək rüsumlar, güzəştli rüsumlar, birdəfəlik rüsumlar

488 Xüsusi rüsumlar hansı hallarda tətbiq olunur?

- ☐ Digər ölkələr Azərbaycan Respublikası istehsalı olan mallara qarşı açıq-aşkar proteksionist siyasət həyata keçirərkən cavab tədbirləri kimi
- ☒ mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılara ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi. Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi
- ☐ Dövlət büdcəsinin doldurulması məqsədilə tədbirlər həyata keçirilərkən zərurət yarandıqda
- ☐ Milli istehsalın təşviqi məqsədilə xarici malların daxili bazarda artan rəqabətinin qarşısının alınması və milli istehlakçıların mənafehlərinin qorunması məqsədlərlə
- ☐ Proteksionist siyasətin nəticələri hökumətin gözlədiyi nəticələri vermədikdə yerli istehsalı qorumaq məqsədilə

489 Antidempinq rüsumları nə zaman tətbiq olunur?

- ☐ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli baha olduqda və belə bir idxal bu qəbildən olan malların əcnəbi istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların idxalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
- ☒ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların istehsalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir
- ☐ mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi
- ☐ malların qiyməti Azərbaycan Respublikasının daxili bazardakı qiymətindən 2 dəfə aşağı olduqda tətbiq edilir
- ☐ Azərbaycan Respublikasının milli istehsal məhsullarının rəqabət qabiliyyətini artırmaq və satış imkanlarını genişləndirmək məqsədilə tətbiq edilir

490 Kompensasiya rüsumları nə zaman tətbiq olunur?

- ☐ Dövlət büdcəsində kəsir yarandıqda, büdcənin kəsir hissəsini kompensasiya etmək məqsədilə tarifdən əlavə tətbiq olunur
- ☒ Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir
- ☐ Azərbaycan Respublikasının "Gömrük Tarifi" haqqında Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla, yerli sənaye istehsalı malların xarici ölkə bazarlarında mövqe əldə edə bilməsi məqsədilə rəqabətə davamlı qiymətlə xarici bazara çıxarılan malın qiyməti arasındakı fərqi kompensasiya etməyə zərurət yarandıqda tətbiq edilir
- ☐ Yerli istehsal mallarının dünya bazarında rəqib malların rəqabətindən qorumaq məqsədilə tətbiq edilir.
- ☐ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli baha olduqda və belə bir idxal bu qəbildən olan malların əcnəbi istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların idxalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir

491 Gömrük tarifi dedikdə nə başa düşülür?

- ☒ Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş idxal və ya ixrac zamanı gömrük vergi qoymasına cəlb olunmalı olan əmtəələrə tətbiq ediləcək gömrük rüsum dərəcələrinin təsnifatını özündə əks etdirən qanunvericilik aktıdır
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara tətbiq edilən rüsum növləri
- ☐ XİFMN - ə uyğun olaraq sistemləşdirilmiş rüsumların məcmusu
- ☐ Yerli malların xarici ölkələrə aparılması zamanı ödənilən vergilərin əks olunduğu cədvəl
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan mallara tətbiq edilən rüsumların məcmusu

492 Gömrük tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq neçə yerə bölünür və hansılardır?

- ☐ 2: iqtisadi, inzibati
- ☐ 4: fiskal, nəzarətedici, tənzimləyici, integrasiyaedici
- ☐ 3: nəzarətedici, tənzimləyici, integrasiyaedici
- ☐ 2: qoruyucu, birləşdirici
- ☒ 2: fiskal, proteksionist

493 Gömrük tarifinin hansı tipləri var?

- ☐ Adi, məhdudlaşdırıcı
- ☒ Sadə, mürəkkəb
- ☐ İnzibati, qeyri-tarif

- ☐ İqtisadi, inzibati
- ☐ Sadə, qeyri-tarif

494 Alınma qaydasına görə gömrük tarifi növü:

- ☐ Mövsümi, xüsusi
- ☒ Advalor, spesifik, kombinə edilmiş
- ☐ İdخال, ixrac
- ☐ Daimi, dəyişkən
- ☐ Nominal, səmərəli

495 Sadə tarif dedikdə nə başa düşülür?

- ☐ Mənşə ölkəsindən asılı olaraq mallara iki və ya daha çox rüsum dərəcəsi tətbiq olunur.
- ☒ Hər mal üçün bir gömrük dərəcəsi nəzərdə tutur ki, hansı ki, mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur
- ☐ Müəyyən mal qrupuna daxil olan əmtəələrə iki gömrük dərəcəsi tətbiq olunur
- ☐ Hər mal üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edir.
- ☐ Bütün mallara eyni gömrük rüsumu tətbiq olunur.

496 Gömrük tarifi əsas məqsədləri sırasına daxil deyil:

- ☐ Valyuta sərvətlərinin ölkə ərazisinə gətirilməsi və çıxarılması üzrə səmərəli nəzarəti təşkil etmək
- ☐ Ölkə iqtisadiyyatını xarici rəqabətdən qorumaq
- ☐ Ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə inteqrasiyasına şərait yaratmaq
- ☒ İxracın əmtəə strukturunu səmərələşdirmək
- ☐ Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək

497 Gömrük tarifi:

- ☐ Gömrük ödənişlərinin məcmusudur
- ☐ ÜTT – nin milli hökumətlər üçün tövsiyə etdiyi rüsum dərəcələridir
- ☐ Gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük yığıdır.
- ☐ Vergilər Nazirliyi tərəfindən hazırlanan rüsumlar toplusudur
- ☒ XİF MN a uyğun rüsum dərəcələrinin əks olunduğu cədvəldir

498 Gömrük tarifi növü:

- ☐ Minimal, birtərəfli
- ☐ Adı, yüksək,
- ☐ Qarışıq, 3 sütunlu
- ☐ Razılaşdırılmış, konvension
- ☒ Sadə, mürəkkəb

499 Sadə tarif:

- ☐ Rüsum dərəcələrinin aşağı həddi göstərilən tariftir
- ☒ Bir sütunludur;
- ☐ Kənd təsərrüfatı mallarına tətbiq edilir;
- ☐ İyirminci əsrin əvvəllərində tətbiq edilən tariflərdir.
- ☐ İki sütunludur.

500 Sadə tarif:

- ☒ Mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur
- ☐ MDB istehsalı mallara tətbiq olunur
- ☐ ƏTR müqaviləsi olan ölkələrdən gələn mallara tətbiq olunur.
- ☐ Yerli istehsal mallarına tətbiq olunur
- ☐ İKT üzvü olan ölkələrin mallarına tətbiq olunur

501 Mürəkkəb tarif:

- ☐ rüsum dərəcəsini gömrük orqanları müəyyən edir.
- ☒ çoxsütunlu tarifiedir
- ☐ Rüsum dərəcələri 2 dəfə artırılan tarifiedir;
- ☐ Rüsum dərəcələr 3 dəfə artırılan tarifiedir;
- ☐ 0 rüsum dərəcəsi tətbiq edilən tarifiedir.

502 Malların identifikasiyası dedikdə-

- ☐ üç obyekt arasındakı fərqin müəyyənləşdirilməsi başa düşülür
- ☒ iki obyekt arasında oxşarlığın müəyyən edilməsi başa düşülür
- ☐ iki obyekt arasında fərqin müəyyən edilməsi başa düşülür
- ☐ iki obyekt arasındakı münasibət başa düşülür
- ☐ çoxsaylı obyektlər arasında fərq soruşulur

503 Azərbaycan malları dedikdə nə başa düşülür

- ☒ mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar
- ☐ mənşə ölkəsi Azərbaycan Respublikası olan mallar
- ☐ idxal malları
- ☐ ixrac malları
- ☐ sərbəst dövriyyə üçün buraxılmış mallar

504 Emalın material balansı hansı düsturla hesablanır

- ☐ $X=M+T$
- ☐ $X=M+T-I$
- ☒ $X=M-T-I$
- ☐ $X=M-T+I$
- ☐ $X=M+T+I$

505 Mal nümunəsi nədir

- ☐ bütün tədqiqat obyekti ilə eyni olmayan mal nümunəsinin optimal vahididir
- ☐ laboratoriya analizi üçün lazım olan mal miqdarı
- ☒ bütün partiya ilə eyni olan məhsul vahidi
- ☐ bütün partiya ilə eyni olan məhsul vahidi
- ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

506 Mallardan prob və nümunələr kim tərəfindən götürülə bilər

- ☐ nəzarət funksiyasını yerinə yetirən digər dövlət orqanları tərəfindən
- ☐ deklorant tərəfindən
- ☐ daşıyıcı tərəfindən
- ☒ gömrük orqanları tərəfindən və onların icazəsi ilə
- ☐ ekspertlər tərəfindən

507 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi nədir?

- ☐ İdxal, ixrac və tranzit məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.
- ☐ Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;
- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;
- ☐ Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;
- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;

508 Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır?

- ☐ Azərbaycan dilində və ya gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
- ☒ Azərbaycan
- ☐ İngilis
- ☐ Türk
- ☐ Azərbaycan, ingilis, türk və ya rus dillərinin birində;

509 Azərbaycan Respublikasının gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən sənədlər hansı xarici dildə ola bilər?

- ☒ Gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
- ☐ Fransız;
- ☐ İngilis
- ☐ Türk;
- ☐ İngilis, türk və ya rus dillərinin birində;

510 Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt:

- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda.
- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☒ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda;
- ☐ Gömrük məntəqələrində və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☐ Gömrük məntəqələrinin xüsusi ofis texnikası ilə təmin olunmuş məkanında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;

511 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini kim müəyyən edir?

- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi.
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi;
- ☐ Azərbaycan Respublikasının Prezidenti;
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəaları;
- ☒ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

512 Hansı mallara gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası tətbiq olunur?

- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar.
- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☒ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar;

513 Gömrük rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük orqanları:

- ☐ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq və onları müsadirə etmək hüququna malikdir.
- ☐ Mallardan prob götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan prob və nümunələr götürmək hüququna malikdir;
- ☒ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

514 Problemlər necə təsnifatlandırılır?

- ☐ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta), yoxlama və arbitraj problemləri.
- ☐ Birdəfəlik, nöqtəvi, və yoxlama problemləri;
- ☐ Birdəfəlik (nöqtəvi), və yoxlama (arbitraj) problemləri;
- ☒ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta) və yoxlama (arbitraj) problemləri;
- ☐ Birdəfəlik, nöqtəvi, birləşmiş, orta və yoxlama (arbitraj) problemləri;

515 Birdəfəlik (nöqtəvi) prob nədir?

- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☒ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
- ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
- ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
- ☐ Malın orta hissəsindən götürülən probdur;

516 Birləşmiş (orta) prob nədir?

- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
- ☒ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
- ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
- ☐ Malın orta hissəsindən götürülən probdur;

517 Yoxlama (arbitraj)probu nədir?

- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
- ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddədir;
- ☒ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
- ☐ Malın orta hissəsindən götürülən probdur;

518 Gəmi sahibinin qanuni maraqlarını təmin etmək məqsədi ilə, yolda və ya dayanacaq zamanı gəmidə baş vermiş fəvqəladə hallar barədə gəmi kapitanının notarius tərəfindən təsdiq olunmuş ərizəsi necə adlanır?

- ☐ Kapitan manifesti.
- ☐ Kapitan protokolu;
- ☒ Dəniz protesti;
- ☐ Gəmi aktı;
- ☐ Dəniz aktı;

519 Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərin məcmsu necə adlanır?

- ☐ Bəyanetmə.
- ☐ Hazırlıq əməliyyatları;
- ☐ İbtidai əməliyyatlar;
- ☒ İlkin əməliyyatlar;
- ☐ Müvəqqəti saxlanma;

520 İlkin əməliyyatlar zamanı tədbirlər hansı ardıcılıqla həyata keçirilir?

- ☒ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımı sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülmə tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir.
- ☐ Mallar, nəqliyyat vasitələri və lazımı sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülmə tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Mallar, nəqliyyat vasitələri və lazımı sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımı sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımı sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülmə tədbirlər barədə gömrük orqanlarına məlumat verilir;

521 Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdiriləndə:

- ☐ Heç bir rəsmiləşdirilmə aparılmır.
- ☐ Qısa bəyannamə tətbiq edilir;
- ☒ Qısa bəyannamə tətbiq edilə bilər;
- ☐ Qısa bəyannamə tətbiq edilmir;
- ☐ Sərbəst anbar rejimi tətbiq edilir;

522 Hansı hallarda gısa bəyannamə verilmir?

- ☐ Gömrük güzəştləri verilən malların gömrük rəsmiləşdirilməsi zamanı.
- ☐ Transit malların gömrük rəsmiləşdirilməsi zamanı;
- ☒ Əgər mallar təqdim etmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☐ Əgər mallar təqdim etmə ilə eyni vaxtda müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☐ Tez xarab olan malların gömrük rəsmiləşdirilməsi zamanı;

523 Mallar və nəqliyyat vasitələri hansı şərtlərdə müvəqqəti saxlanca verilir?

- ☒ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək;

524 Müvəqqəti saxlanc harada həyata keçirilir?

- ☐ Sərbəst anbarlarda.
- ☒ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə;
- ☐ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının ərazisində;

525 Müvəqqəti saxlanc anbarını kim təsis edə bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan və xarici hüquqi və fiziki şəxsləri.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan şəxsləri;
- ☒ Azərbaycan Respublikasının gömrük orqanları və Azərbaycan şəxsləri;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının məsuliyyətli şəxsləri;

526 Ümumi halda müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanılmasının maksimum müddəti nə qədərdir?

- ☐ 2 il.
- ☐ 1 ay;
- ☒ 2 ay;
- ☐ 6 ay;
- ☐ 1 il;

527 Azərbaycan Respublikasında gömrük brokeri kim ola bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki və ya hüquqi şəxslər.
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış fiziki şəxslər;

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki şəxslər;
- ☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış hüquqi şəxs olan müəssisələr;

528 Gömrük brokerinin hüquqları:

- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq.
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☒ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

529 Gömrük brokerinin vəzifələri və məsuliyyəti:

- ☐ Gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.
- ☐ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
- ☒ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;
- ☐ Gömrük nəzarəti həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
- ☐ Gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;

530 Gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququnu kimlər ala bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış mütəxəssislər.
- ☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər;
- ☐ Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə götürülmüş Azərbaycan Respublikasının istənilən vətəndaşı;
- ☐ Müvafiq ali təhsil almış mütəxəssislər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarında işləyən mütəxəssislər;

531 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla kimlər malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum edilə bilər?

- ☒ Heç kim.
- ☐ Diplomantik agentlər;
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri;
- ☐ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri;
- ☐ Xarici hüquqi şəxslər;

532 İkirəqəmli kodun önündə yazılan 3 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☐ Xaici kreditlər hesabına göndəriş;
- ☐ Dövlət kreditləri hesabına göndəriş;
- ☒ Kommersiya kreditləri hesabına göndəriş;
- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

533 İkirəqəmli kodun önündə yazılan 4 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☐ Xaici kreditlər hesabına göndəriş;
- ☐ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;
- ☒ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

534 İkirəqəmli kodun önündə yazılan 7 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☒ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☐ Xaici kreditlər hesabına göndəriş;
- ☐ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;
- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

535 YGB-nin 28-ci grafasında (Maliyyə və bank məlumatları) hansı məlumatlar olmalıdır?

- ☐ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm;
- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
- ☒ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;

536 YGB-nin 24-cü grafasında (Sövdələşmənin xaraktei) hansı məlumatlar olmalıdır?

- ☒ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm.
- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;

537 İkirəqəmli kodun önündə yazılan 1 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☒ Xaici kreditlər hesabına göndəriş;
- ☐ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;

- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

538 İkirəqəmli kodun önündə yazılan 2 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☐ Xaici kreditlər hesabına göndəriş;
- ☒ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;
- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

539 YGB-nin 33-ci grafasında (Malın kodu) hansı məlumat olmalıdır?

- ☒ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm;
- ☐ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;

540 Netto, brutto, tara çəkilişi nədir?

- ☐ Brutto - malın xalis çəkisi, netto - qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir.
- ☐ Netto - malın xalis çəkisi, - brutto qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☐ Brutto - malın xalis çəkisi, tara - qabın çəkisi, – netto malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☐ Tara - malın xalis çəkisi, - netto qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☒ Netto - malın xalis çəkisi, tara - qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;

541 YGB-nin 35-ci grafasında (Brutto çəki) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Malların qəbləşdirmə vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☒ Malların qəbləşdirmə vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

542 YGB-nin 36-cı grafasında (Preferensiya) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Malların qəbləşdirmə vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qəbləşdirmə vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☒ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

543 YGB-nin 38-ci grafasında (Netto çəki) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.

- ☒ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

544 YGB-nin 39-cu grafasında (Kvota) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☒ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

545 YGB-nin 45-ci grafasında (Gömrük dəyəri) hansı məlumat olmalıdır?

- ☒ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

546 YGB-nin 44-cü grafasında (əlavə məlumat/təqdim olunan sənədlər) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;
- ☒ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

547 YGB-nin 46-cı grafasında (Statistik dəyər) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☒ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

548 YGB-nin 47-ci grafasında (Gömrük rüsumları və yığımlarının hesablanması) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşıma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☒ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

549 YGB-nin 48-ci grafasında (Ödənişlərə möhlət) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşıma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☒ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

550 Hansı mal qruplarının Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və ya beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan deyil?

- ☐ Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı.
- ☐ Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, əxlaq pozğunluğunu, zorakılığı və terrorizmi təbliğ və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici və partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
- ☒ Alkoqollu içkilər, tütün məmulatları, qiymətli metalardan və qiymətli daşlardan hazırlanmış zinət əşyaları;
- ☐ Qiymətli ağac cinsləri (goz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağac), aparılmasına və ya gətirilməsinə Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ayrı-ayrı obyektləri, Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları, xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
- ☐ Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

551 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə daşıyıcı kimdir?

- ☐ Gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük brokeri.
- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
- ☒ Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

- ☐ Keçirilən malların faktiki sahibi;

552 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə kimlər gömrük daşıyıcısı ola bilər?

- ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr.
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;

553 Mallar və nəqliyyat vasitələri hansı hallarda bəyan edilir?

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən hallarda;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
- ☐ Aid olduğu gömrük rejimi dəyişdirilən, və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;

554 Deklarant kimdir?

- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən gömrük brokeri.
- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisə;
- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs;
- ☒ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs və ya təmsil etdiyi şəxsin tapşırığı ilə bu funksiyaları yerinə yetirən gömrük brokeri;

555 Mallar və dəniz, çay və hava gəmiləri istisna edilməklə, nəqliyyat vasitələri harada və kimə bəyan edilir?

- ☐ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☒ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;

556 Dəniz, çay və hava gəmiləri harada və kimə bəyan edilir?

- ☒ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;

557 Mallar və onları daşıyan nəqliyyat vasitələrinin bəyannaməsi onların gömrük orqanına təqdim edildiyi

tarixdən sonra ən gec neçə günə verilməlidir?

- ☐ 30.
- ☐ 1;
- ☐ 3;
- ☐ 5;
- ☒ 10;

558 Azərbaycan Respublikası gömrük orqanı müəyyən olunmuş qaydada müvəqqəti və ya natamam bəyannamə verilməsinə icazə verə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
- ☒ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
- ☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
- ☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
- ☐ Mallara müvəqqəti saxlanma anbarlarında baxış keçirilsə;

559 Azərbaycan Respublikası gömrük orqanı müəyyən müddət ərzində bir dövrü bəyannamə verilməsinə icazə verə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
- ☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
- ☒ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
- ☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
- ☐ Mallara müvəqqəti saxlanma anbarlarında baxış keçirilsə;

560 Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) malları və nəqliyyat vasitələrini bəyan etmənin sadələşdirilmiş qaydasını müəyyən edə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
- ☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
- ☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
- ☒ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
- ☐ Mallara müvəqqəti saxlanma anbarlarında baxış keçirilsə;

561 Sərnişinin bəyannamə təqdim etmədən yaşıl dəhlizdən keçməsi nə cür başa düşülür?

- ☐ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi.
- ☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
- ☒ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
- ☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
- ☐ Vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi;

562 Hansı hallarda malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilə bilər?

- ☒ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədi, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq.
- ☐ Dövlət təhlükəsizliyinin qorunması baxımından;
- ☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin qorunması baxımından;
- ☐ Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından;
- ☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədi, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından;

563 Dərhal çıxarılması mümkün olmayan qadağan olunmuş malların müvəqqəti saxlanma anbarlarında maksimum saxlanma müddəti neçə gündür?

- ☐ 30.
- ☐ 1;
- ☒ 3;
- ☐ 5;
- ☐ 10;

564 Yük gömrük bəyannaməsi (YGB) dəsti neçə nüsxə olmalıdır?

- ☒ 5.
- ☐ 1;
- ☐ 2;
- ☐ 3;
- ☐ 4;

565 Doldurulmuş YGB-nin nüsxələri necə bölüşdürülür?

- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir.
- ☐ 1-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 2-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşayiət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə, ixracat zamanı mal müşayiət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir, 4-cü nüsxə deklaranta verilir;
- ☒ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşayiət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir;

566 YGB hansı üsulla doldurulur?

- ☒ Çap makinasında və ya kompyuterdə.
- ☐ Çap hərfləri ilə, əllə;
- ☐ Yazı hərfləri ilə, əllə;
- ☐ Çap makinasında;
- ☐ Kompyuterdə;

567 Dəyər göstəriciləri neçə işarədən çox olarsa YGB-nin müvafiq qrafasının əllə doldurulmasına icazə verilir?

- ☐ 15.
- ☐ 3;
- ☐ 6;
- ☒ 9;
- ☐ 12;

568 Bir YGB-də ən çox neçə adda mal bəyan edilə bilər?

- ☐ 200.
- ☐ 1;
- ☐ 10;
- ☐ 50;
- ☒ 100;

569 Mal göndərən fiziki şəxsdirsə YGB-nin 2-ci qrafasında (Göndərən) hansı məlumat olmalıdır?

- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan.
- ☒ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, Səxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan;
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi.

570 Mal göndərən hüquqi şəxsdirsə YGB-nin 2-ci qrafasında (Göndərən) hansı məlumat olmalıdır?

- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi.
- ☐ Hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☒ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;

571 YGB-nin 3-cü qrafasında (əlavə vərəqlər) hansı məlumat olur?

- ☐ Əlavə vərəqlərin ümumi sayı göstərilir.
- ☐ Əlavə vərəqlərin sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir;
- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;
- ☒ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;
- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafada bu barədə müvafiq qeyd olunur;

572 YGB-nin 8-ci grafasında (Mal alan) hansı məlumat olmalıdır?

- ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı, mal alan ölkənin dünya ölkələrinin təsnifatına uyğun qısa adı.
- ☒ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı;
- ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının, hüquqi şəxslərin adı;
- ☐ Mal alan ölkənin adı;
- ☐ Mal alan ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun ölkənin qısa adı;

573 Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs hansı əməliyyatları həyata keçirir?

- ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicisi sənədlə təyin olunan gömrük dəyərini müəyyənləşdirir.
- ☐ Ödənişsiz əsasda və oxşar sövdələşmələr zamanı gömrük rəsmiləşdirmələri üçün malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicisi sənədlə təyin olunan faktura dəyərini müəyyənləşdirir;
- ☒ Ödənişsiz əsasda sövdələşmələr zamanı və qanunla müəyyən olunmuş digər hallarda gömrük rəsmiləşdirmələri üçün kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicisi sənədlərlə əsasda malların gömrük dəyərini müəyyənləşdirir;
- ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicisi sənədlə təyin olunan faktura dəyərini müəyyənləşdirir;
- ☐ Ödənişsiz əsasda malların faktura dəyərini müəyyənləşdirir;

574 YGB-nin 9-cu grafasında (Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs) hansı məlumatlar bildirilir?

- ☒ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, hər ikisinə, Vergilər Nazirliyi tərəfindən verilmiş vəgi ödəyicisinin uçot nömrəsi.
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☐ Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;
- ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;

575 YGB-nin 15-ci grafasında (Göndərən ölkə) hansı məlumat olur?

- ☐ Göndərən ölkənin adı.
- ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;

576 YGB-nin 16-cı grafasında (Mənşə ölkəsi) hansı məlumat olur?

- ☐ Göndərən ölkənin adı.
- ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;

577 YGB-nin 20-ci grafasında (Göndərmə şərtləri) hansı məlumat olur?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
- ☒ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun üç rəqəmli kodu;
- ☐ Malın mənbə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu;

578 Hesablaşma üsulunun üç rəqəmli kodunda 001 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizinq.
- ☒ Malın dəyəri öncədən ödənilib;
- ☐ Malın dəyəri sonra ödəniləcək;
- ☐ Akkreditiv;
- ☐ Barter;

579 Hesablaşma üsulunun üç rəqəmli kodunda 002 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizinq.
- ☐ Malın dəyəri öncədən ödənilib;
- ☐ Malın dəyəri sonra ödəniləcək;
- ☒ Akkreditiv;
- ☐ Barter;

580 Hesablaşma üsulunun üç rəqəmli kodunda 003 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizinq.
- ☐ Malın dəyəri öncədən ödənilib;
- ☒ Malın dəyəri sonra ödəniləcək;
- ☐ Akkreditiv;
- ☐ Barter;

581 YGB-nin 22-ci grafasında (Valyuta və malların ümumi dəyəri) hansı məlumatlar olmalıdır?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
- ☐ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Malın mənbə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☒ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;

582 YGB-nin 23-cü grafasında (Valyuta məzənnəsi) hansı məlumat olmalıdır?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
- ☐ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☒ Gömrük rəsmiləşdirmələri aparılan tarixdə malın faktura dəyərini ifadə edən valyutanın Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;
- ☐ Hesablaşmaların aparıldığı valyutanın müqavilə bağlanmış tarixdə Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;

- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;

583 Gömrük anbarının ərazisi:

- ☐ xarici ərazidir
☐ gömrük ərazisidir
☐ gömrük ərazisindən kənar zonadır
☒ gömrük nəzarəti zonasıdır
☐ sərbəst anbarın ərazisidir

584 Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakı tullantı və qalıqlar sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçməlidir:

- ☐ gömrük dəyəri 40 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
☐ gömrük dəyəri 10 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
☒ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
☐ gömrük dəyəri 30 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
☐ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar

585 Təkrar idxal rejimi altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi:

- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmir.
☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi DGK-da həyata keçirilir.
☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi müvəqqəti saxlanc anbarında həyata keçirilir
☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi satıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir
☒ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi alıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir

586 12 may 2004-cü il tarixli Dövlət Gömrük Komitəsinin Tranzit gömrük rejimi haqqında Qaydalar haqqında əmr №038 əsasən, daşıyıcı:

- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (hüquqi)
☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair vergilər nazirliyi və gömrük orqanına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
☒ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)
☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)

587 Anbarlaşma rejimləri:

- ☐ gömrük anbarı, müvəqqəti saxlanc anbarı
☒ gömrük anbarı, sərbəst anbar
☐ müvəqqəti saxlanc anbarı
☐ gömrük anbarı, sərbəst anbar, müvəqqəti saxlanc anbarı
☐ sərbəst anbar, müvəqqəti saxlanc anbarı

588 Gömrük Məcəlləsinə görə müvəqqəti idxalın (ixracın) müddətləri:

- ☐ on gün
- ☐ Bir ildən artıq olmamalıdır
- ☒ iki ildən artıq olmamalıdır
- ☐ altı aydan artıq olmamalıdır
- ☐ üç il

589 Müvəqqəti saxlanma anbarlarında mallar və nəqliyyat vasitələrinin saxlanması üçün ümumi müddəti:

- ☐ 1 aydan çox olmamalıdır
- ☒ iki aydan çox olmamalıdır
- ☐ 6 aydan çox olmamalıdır
- ☐ 3 aydan çox olmamalıdır
- ☐ 10 gündən çox olmamalıdır

590 Məhəvətə rejiminin kodu:

- ☐ 80
- ☐ 10
- ☐ 41
- ☐ 52
- ☒ 76

591 Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aparılma ilə əməliyyatlar

- ☐ mühafizə xarakterli yağlamaların aparılması
- ☐ malların daşınması üzrə əməliyyatlar
- ☐ malların satışı hazırlıq əməliyyatları
- ☒ anbarda saxlanılan mallarla qanunvericiliklə müəyyən edilən qaydada təkrar emal əməliyyatları
- ☐ malların qorunmasını təmin edən əməliyyatlar

592 Müvəqqəti idxalın tipi:

- ☐ 10 il müddətinə rüsum və vergilərdən azad etmə
- ☐ alınan rüsum və vergilərin qaytarılması
- ☐ rüsum və vergilərin tam həcmdə alınması
- ☒ rüsum və vergilərdən qismən azad etmə
- ☐ 3 il müddətinə rüsum və vergilərdən azad etmə

593 Rüsumsuz ticarət mağazasında satılan mallar:

- ☐ Vergi Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır.
- ☐ RTM sahibi tərəfindən sərbəst qaydada markalanır
- ☐ iqtisadi İnkişaf nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır
- ☐ gömrük orqanları tərəfindən markalanır.
- ☒ gömrük orqanları ilə razılaşdırılmış qaydada markalanır

594 Gömrük ərazisində malların emalı g/r-də idxal gömrük rüsumlarının, vergilərin məbləğinin qaytarılması:

- ☒ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 2 il ərzində aparılırsa

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 6 ay ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 ay ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 il ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi vaxt idxal gömrük rüsumları, vergiləri tutulmur

595 Gömrük nəzarəti altında malların emalı g/r və gömrük ərazisində malların emalı g/r-nin oxşarlığına aid deyil:

- ☐ malların emalına lisenziya alınması
- ☐ verilmiş lisenziyanın ləğv edilməsi və ya geri alınması
- ☐ malların emal müddətlərinin müəyyən edilməsi qaydaları
- ☒ rejim icazə verilməsi məqbul hesab edilə bilən şərtlərə münasibətdə
- ☐ malların emal müddətlərinin uzadılması qaydaları

596 Gömrük müayinəsi ilə gömrük baxışı arasındakı fərq

- ☒ qablaşdırmaların yük bölmələrinin açılması
- ☐ sənədlərin yoxlanması
- ☐ şəxsi müayinə
- ☐ mal və nəqliyyat vasitələrinin uçotu
- ☐ uçot və hesabat sisteminin yoxlanması

597 Cari tələblər dedikdə nə başa düşülür

- ☐ ancaq malın müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı, etibarlılığı
- ☒ cari dövrdə satışa daxil olan mallara verilən tələblər
- ☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☐ malın təyinatı uyğunluğunu, istifadəyə yararlılığını, insan üçün zərərsizliyi və digər tələblər
- ☐ ancaq malın təyinatı uyğunluğu

598 Materialşünaslıq ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mövqe və submövqeyini təyin etmək
- ☒ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

599 Təsnifat ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☒ təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

600 Texnoloji ekspertiza üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☒ malın emal gömrük rejimi və gömrük nəzarəti altında yerləşdirmə imkanını təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək

- ☐ təqdim edilmiş malın mal mövqeyini və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

601 Məhsulun keyfiyyəti

- ☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur
- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
- ☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsi
- ☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsi
- ☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsi

602 Ekspertiza tapşırıqları

- ☐ keyfiyyət göstəriciləridir
- ☒ dəqiq ifadə olunmuş işin məqsədidir
- ☐ malların istehlak xassələridir
- ☐ mallar və əşyaların keyfiyyətinin tədqiqidir
- ☐ sənədlərdə göstərilən məlumatlardır

603 Malın təyinat xassəsi

- ☐ malın fasiləsiz işləmə qabiliyyətidir
- ☐ malın qabaqcadan müəyyən olunmuş müddətə istehlak və saxlanma zamanının öz funksiyasını saxlaya bilmə qabiliyyətidir
- ☐ məmulatın istismar prosesində insan orqanizminə müvafiq olmasıdır
- ☒ malların fizioloji və sosial tələbatları ödəyə bilmək qabiliyyətidir
- ☐ istehlakçının sağlamlığı üçün əmtəələrin təhlükəsiz olması xassəsidir

604 Ekspertiza subyektlərinə aiddir

- ☐ malların ayrı-ayrı xüsusiyyətləri
- ☐ malın istehlak xassələri
- ☒ ixtisaslaşmış mütəxəssislər
- ☐ maddiləşmiş informasiya mənbələri
- ☐ sənədlər və məlumatlar

605 Ümumi tələblər dedikdə başa düşülür -

- ☐ ancaq malların təhlükəsizliyi
- ☐ satışda olan mallara verilən tələblər
- ☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☒ malın təyinatına uyğunluğu, istifadəyə yararlılığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
- ☐ ancaq malın təyinatına uyğunluğu

606 Perspektiv tələblər dedikdə başa düşülür-

- ☐ malların istehlak zamanı təhlükəsizliyidir
- ☐ satışda olan mallara verilən tələblərdir
- ☒ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☐ malın təyinatına uyğunluğu, istifadəyə yararlılığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
- ☐ malın təyinatına uyğunluğu

607 Xüsusi gömrük statistikasının obyektidir:

- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların idxalı
- ☒ nəqliyyat vasilələrinin uçotunu əks etdirən beynəlxalq daşımaların statistikasısı
- ☐ BMT-nin texniki yardım fonduna payı, həmçinin bağışlama və əvəzsiz yardım kimi verilən mallar
- ☐ bankların qarşılıqlı hesablaşmalarının tənzimlənməsində istifadə etdiyi qızıl
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların ixracı

608 Azərbaycan Respublikası Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiya ya nə vaxt qoşulmuşdur?

- ☒ 2 may 2000-ci il
- ☐ 20 may 2001-ci il
- ☐ 2 may 2002-ci il
- ☐ 2 may 2003-cü il
- ☐ 22 may 2004-cü il

609 Xarici ticarətin gömrük statistikasında uçotu aparılır:

- ☒ bankların qarşılıqlı hesablaşmalarının tənzimlənməsində istifadə etdiyi qızıl
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların ixracı
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların idxalı
- ☐ dövryədə olmayan qiymətli kağızların ixracı
- ☐ dövriyyədə olmaayan qiymətli kağızların idxalı

610 Xarici ticarətin gömrük statistikasında uçotu aparılır:

- ☐ fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədləri üçün aparılan mallar
- ☐ kommersiya əməliyyatlarının predmeti olmayan mallar
- ☐ açıq dənizdə və dənizin dibindən əldə olunan məhsullar
- ☒ BMT-nin texniki yardım fonduna payı, həmçinin bağışlama və əvəzsiz yardım kimi verilən mallar
- ☐ beynəlxalq məlumat mübadiləsində nəzərdə tutulmuş daşıyıcılar

611 Beynəlxalq post göndərişlərinin statistikasısı daxildir:

- ☐ xarici iqtisadi əlaqələr statistikasına aid edilməsi proqnozlaşdırılır
- ☐ xarici ticarətin gömrük statistikasısı obyektinə
- ☐ XİF-də xidmətlər statistikasısı obyektinə
- ☒ xüsusi gömrük statistikasının obyektinə
- ☐ xarici iqtisadi əlaqələr statistikasına aid deyil

612 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur:

- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası
- ☐ BMT standart Beynəlxalq ticarət təsnifatı
- ☐ Brüssel Gömrük nomenklaturası
- ☒ ahəngdar sistemi
- ☐ QIYŞ XTBƏN

613 Ahəngdar sistemin defis sistemi üzrə:

- ☐ defislərin sayı mal yarımqrupunun səviyyə nömrəsinə bərabər olmalıdır
- ☒ defislərin sayı submövqenin səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal mövqeyinin səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal bölməsinin səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal qrupunun səviyyə nömrəsinə bərabər olmalıdır

614 Mal nomenklaturası

- ☐ abstrakt və şərti simvolların sistemləşdirilmiş siyahısıdır
- ☒ təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısıdır
- ☐ təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır
- ☐ abstrakt və şərti simvolların sistemidir
- ☐ təsnifatlandırılan obyektlərin müfəssəl siyahısıdır

615 Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır.

- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
- ☐ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981-ci ildə Brüsseldə
- ☒ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə

616 İdxal tarifləri:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Ölkənin istehlakçıların maddi rifah halını pisləşdirir
- ☐ İdxal əvəz edən məhsullarının istehsalçılarına əlavə fayda qazandırır
- ☐ Dövlətə hər bir halda əlavə gəlir gətirir
- ☐ Bütün cavablar doğrudur

617 İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir?

- ☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksi.
- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Daxili malların xarici bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksi;
- ☐ Qadağan xarakterli tədbirlər kompleksi;
- ☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

618 Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir?

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;
- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
- ☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

619 Malların gömrük-tarif nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☒ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)

620 Malların statistika nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün
- ☒ malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)

621 Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün
- ☒ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)

622 İdxal gömrük rüsumları nə üçün lazımdır?

- ☐ Bütün cavablar yanlışdır
- ☐ İqtisadiyyatın cavan sahələrinin xarici rəqabətdən mühafizəsi
- ☐ Dövlət gəlirlərinin təmin olunması
- ☐ Yerli məşğulluğun artırılması
- ☒ Bütün cavablar doğrudur

623 Malın mənşə ölkəsinin təyini ekspertizası üçün aparılır

- ☒ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

624 Gömrük ekspertizasının predmetinə hansılar aiddir

- ☐ gömrük nəzarəti obyektlərinin təyinatını müəyyən etmək
- ☐ malların təsnifatı
- ☐ malların gömrük dəyəri

- ☐ malların bazar qiyməti
- ☒ gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurunun konkret faktları

625 Ekspert profilaktikasıüzrə fəaliyyətdir

- ☐ kriminal təhlükəli mal mövqelərinin ola biləcəyini proqnozlaşdırmaq
- ☐ hadisələrin formalaşma mexanizmi və ardıcılığı
- ☒ gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması
- ☐ obyektlərin indentifikasiyası
- ☐ qiymətli daş-qaşların, əntiq malların, muzey eksponatlarının diaqnostikası

626 İdentifikasiya ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini
- ☒ iki obyekt arasındakı oxşarlıqlarda müəyyən etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

627 Əmtəəşünaslıq ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☒ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

628 Gömrük ekspertizası xüsusi elmi-təcrübi tədqiqatdır

- ☐ ancaq statistik xarakterli məsələləri həll etmək üçün
- ☒ müxtəlif gömrük məsələlərini həll etmək üçün
- ☐ ancaq fiskal xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq hüquq mühafizə xarakterli məsələləri həll etmək üçün
- ☐ nəzarət xarakterli məsələləri həll etmək üçün

629 Gömrük ekspertizasının obyektlərinə aiddir

- ☐ ancaq qaçaqmalçılıq obyektləri
- ☐ gömrük sərhəddini keçən turistlər
- ☐ ancaq gömrük sərhəddini keçən mallar və əşyalar
- ☒ maddiləşmiş informasiya mənbələri
- ☐ ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər

630 Xarici ticarətin gömrük statistikasi hansı məqsədlərlə aparılır?

- ☐ İxrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabı.
- ☐ İdxal və ixrac olunan malların sayının və dəyərinin hesabı;
- ☐ İdxal və ixrac olunan malların coğrafi istiqamətinin hesabı;
- ☐ İdxal olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabı;
- ☒ İdxal və ixrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabı;

631 Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

- ☐ Yük gömrük bəyannamələri, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
- ☒ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları;

632 Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının metodologiyası hansı sənədlə təsdiq edilmişdir?

- ☐ NK-nın 15.02.1999-cu il tarixli 011 sayılı sərəncamı.
- ☐ MM 15.02.1999-cu il tarixli 011 sayılı qərarı;
- ☒ DGK sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;
- ☐ DGK sədrinin 15.02.2009-cu il tarixli 011 sayılı əmri;
- ☐ Dövlət Statistika İdarəsinin sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;

633 Statistik məlumatların hansı formaları var?

- ☒ təcili, aylıq, rüblük, illik.
- ☐ aylıq, rüblük, illik;
- ☐ təcili, aylıq, illik;
- ☐ təcili, aylıq, rüblük;
- ☐ təcili, rüblük, illik;

634 Nomenklatura latınca nə deməkdir?

- ☐ sıra nömrəsi.
- ☐ siyahı;
- ☐ adların cədvəli;
- ☒ siyahı, adların cədvəli;
- ☐ nömrə;

635 Gömrük işlərində istifadə olunan mal nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sisteminə ayrılmış malların sıra nömrəsi.
- ☐ təsnifat sisteminə ayrılmış malların siyahısı;
- ☐ malların toplu siyahısı;
- ☒ təsnifat sisteminə ayrılmış malların toplu siyahısı;
- ☐ təsnifat sisteminə ayrılmış malların nömrəsi;

636 Malların kodlaşdırılmasının əsas məqsədi nədir?

- ☒ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması və xarici ticarətin mal strukturunun öyrənilməsi.
- ☐ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması;
- ☐ xarici ticarətin mal strukturunun öyrənilməsi;
- ☐ gömrük orqanlarında intizamın artırılması;

- ☐ xarici ticarətin mal strukturunun yaxşılaşdırılması;

637 Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya hansı terminləri müəyyənləşdirmişdir?

- ☐ malların gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası.
- ☒ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;

638 Malların harmonik sisteminin təsviri və kodlaşdırılması nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☒ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

639 Malların gömrük-tarif nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☒ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

640 Malların statistika nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☒ malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

641 Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmışdır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☒ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

642 AR XİF MN neçə rəqəmli kod sisteminə malikdir?

- ☐ 12.
- ☐ 8;
- ☐ 9;
- ☒ 10;
- ☐ 11;

643 TIR proseduralarına əməl olunmaqla daşınan mallar tranzit gömrükxanalarında azad edirlər:

- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, bir qayda olaraq, gömrük müayinəsindən.
- ☒ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan, bir qayda olaraq, gömrük müayinəsindən;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan, gömrük müayinəsindən;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan;

644 əgər, əDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, əDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan əDV-nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizsiz mallara əlavə dəyər vergisi necə hesablanır?

- ☐ $\text{əDV} = (\text{GD} + \text{R}) : \text{əDVF} \times 100.$
- ☐ $\text{əDV} = (\text{GD} + \text{R}) \times \text{əDVF}.$
- ☐ $\text{əDV} = \text{GD} + \text{R} : \text{əDVF}$
- ☒ $\text{əDV} = (\text{GD} + \text{R}) \times \text{əDVF} : 100.$
- ☐ $\text{əDV} = \text{GD} \times \text{əDVF} : 100 + \text{R}.$

645 Azərbaycan Respublikasının qanunvericiliyinə görə hansı mallar aksizli mallar qrupuna aid edirlər?

- ☐ - içməli spirt və spirtli içkilərin bütün növləri; - bütün məmulatları; - neft məhsulları; - minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;
- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları; - neft məhsulları;

- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları; - neft məhsulları; - minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
- ☒ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları; - neft məhsulları; - minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

646 Azərbaycan Respublikasına idxal olunan denaturasiya olunmamış etil spirti və səməni pivəsinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 0,8 ABŞ dolları.
- ☐ hər litrinə 0,5 ABŞ dolları.
- ☐ hər litrinə 0,5 Manat.
- ☒ hər litrinə 1 ABŞ dolları.
- ☐ hər litrinə 1 Avro.

647 Azərbaycan Respublikasına idxal olunan təbii üzüm şərabları və vermutlara aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 5 Manat.
- ☐ hər litrinə 1 ABŞ dolları.
- ☒ hər litrinə 2,5 ABŞ dolları.
- ☐ hər litrinə 5 ABŞ dolları .
- ☐ hər litrinə 6 ABŞ dolları.

648 Azərbaycan Respublikasına idxal olunan viski, rom, taffiya, cin, araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 8 Avro.
- ☒ hər litrinə 6 ABŞ dolları.
- ☐ hər litrinə 0,5 Manat.
- ☐ hər litrinə 5 Manat.
- ☐ hər litrinə 5 Avro.

649 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 2000 kub santimetrdək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,3 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,1 manat.
- ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,15 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,2 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,25 manat.

650 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 3000 kub santimetrdək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
- ☐ 100 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☒ 300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

651 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ 1 300 manat + mühərrikin həcmi 2001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ Mühərrikin həcmi hər kub santimetrinə görə — 2 manat.
- ☐ 300 manat + mühərrikin həcmi 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☐ 300 manat + mühərrikin həcmi 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☒ 1300 manat + mühərrikin həcmi 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

652 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☒ 3 300 manat + mühərrikin həcmi 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat.
- ☐ Mühərrikin həcmi hər kub santimetrinə görə — 4 manat.
- ☐ 1300 manat + mühərrikin həcmi 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ 1 300 manat + mühərrikin həcmi 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
- ☐ 3 300 manat + mühərrikin həcmi 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

653 Azərbaycan Respublikasına idxal olunan İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☒ Mühərrikin həcmi hər kub santimetrinə görə — 1 manat.
- ☐ Gömrük dəyərindən - 12,5 %.
- ☐ Gömrük dəyərindən 15%.
- ☐ Mühərrikin həcmi hər kub santimetrinə görə — 0,5 manat.
- ☐ 3 300 manat + mühərrikin həcmi 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

654 əgər, ΔDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, A – aksiz miqdarı, ΔDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ΔDV -nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizli mallara əlavə dəyər vergisi necə hesablanır?

- ☐ $\Delta DV = (GD + R + A) : \Delta DVF \times 100.$
- ☐ $\Delta DV = (GD + R + A) \times \Delta DVF.$
- ☐ $\Delta DV = GD + R + A : \Delta DVF$
- ☒ $\Delta DV = (GD + R + A) \times \Delta DVF : 100.$
- ☐ $\Delta DV = GD \times \Delta DVF : 100 + R + A.$

655 Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal gömrük rüsumlarından azad olunan mallar hansı qruplara aiddir?

- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☒ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilən elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizin müqaviləsinin obyektı olan əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

656 Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal zamanı əDV-dən azad olunan mallar hansı qruplara aiddir?

- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; - Digər mallar.
- ☐ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;
- ☒ -Lizin müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

657 Azərbaycan Respublikasının gömrük tarifi nədir?

- ☐ Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

658 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi.
- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti.
- ☐ Azərbaycan Respublikasının Prezidenti.

659 İnkoterms nədir?

- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;
- ☒ Beynəlxalq ticarətdə malların göndərilmə şərtlərini izah edən terminlər sistemi;
- ☐ Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;

660 EXW şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☒ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

661 FCA şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Öz anbarında;
- ☒ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

662 FOB şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☒ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

663 CIF şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☒ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

664 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük ödənişləri nədir?

- ☒ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

665 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rüsumları nədir?

- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
- ☒ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

666 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə vergilər nədir?

- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☒ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

667 Gömrük rəsmiləşdirilmələri üçün malların təsnifatı necə adlanır?

- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi (AR GM).
- ☒ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN);
- ☐ Gömrük tarifləri məəcəlləsi
- ☐ Gömrük statistikasi;
- ☐ Tariflər və Ticarət Barədə Baş Saziş (GATT);

668 Faktura dəyəri nədir?

- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
- ☒ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

669 Gömrük dəyəri nədir?

- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
- ☒ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

670 Beynəlxalq Yüklə Daşıma (BYD, TIR) konvensiyası neçənci ildə imzalanmışdır?

- ☐ 1998.
- ☐ 1933;
- ☐ 1948;
- ☒ 1975;

☐ 1982;

671 Azərbaycan Respublikası TIR (BYD) konvensiyasına neçənci ildə qoşulmuşdur?

- ☒ 1998
- ☐ 1933;
- ☐ 1948
- ☐ 1975
- ☐ 1982

672 Gömrük işi barədə ilk yazılı məlumatlar hansı əsrə aiddir?

- ☐ 1-ci əsr.
- ☐ M.Ö. 4-cü əsr;
- ☒ M.Ö. 2-ci əsr;
- ☐ M.Ö. 2-ci əsr;
- ☐ M.Ö. 1-ci əsr;

673 Gömrük işi barədə ilk məlumatlara hansı yazılı abidədə rast gəlinir?

- ☐ Hamurapi qanunları.
- ☒ “Artahaşastra”;
- ☐ “Manu qanunları”;
- ☐ “Avesta”;
- ☐ “Palmir gömrük tarifi”;

674 İlk dəfə hansı yazılarda mallara və yol məsrəflərinə gömrük rüsumlarının hesablanması qaydaları verilmişdir?

- ☐ Hamurapi qanunları.
- ☐ “Artahaşastra”;
- ☒ “Manu qanunları”;
- ☐ “Avesta”;
- ☐ “Palmir gömrük tarifi”;

675 Artahaşastra və Manu qanunları hansı qədim ölkədə yazılmışdır?

- ☐ Misir
- ☐ Yunanıstan;
- ☐ Çin;
- ☒ Hindistan;
- ☐ Suriya;

676 Palmir gömrük tarifi hansı ölkədə hazırlanmışdır?

- ☐ Misir
- ☐ Yunanıstan
- ☐ Çin;
- ☐ Hindistan
- ☒ Suriya

677 Palmir gömrük tarifi neçənci ildə hazırlanmışdır?

- ☐ 1137
- ☐ M.Ö. 237;
- ☐ M.Ö. 137;
- ☒ 137
- ☐ 237

678 Palmir gömrük tarifi nin orijinalı hazırda harada saxlanır?

- ☐ Kadusey.
- ☐ Luvr Muzeyi;
- ☐ Drezden Qalereyası;;
- ☒ Sankt-Peterburq Dövlət Ermitajı
- ☐ İskəndəriyyə kitabxanası;

679 Müasir xarici ticarətdə mövcud olan 2 fərqli konsepsiya hansılardır?

- ☐ Akkreditiv – inkasso.
- ☒ Proteksionizm – fritredizm;
- ☐ Makroiqtisadiyyat – mikroiqtisadiyyat;
- ☐ İqtisadi tənzimləmə - inzibati tənzimləmə
- ☐ İdxal – ixrac;

680 Proteksionizmin mahiyyəti nədir?

- ☐ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması.
- ☐ Xarici investisiyalara dövlət himayəsi;
- ☐ Yerli istehsalata dövlət himayəsi;
- ☒ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
- ☐ İxracatın liberallaşdırılması;

681 Fritredizmin mahiyyəti nədir?

- ☒ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması
- ☐ Xarici investisiyalara dövlət himayəsi;
- ☐ Yerli istehsalata dövlət himayəsi;
- ☐ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
- ☐ İxracatın liberallaşdırılması;

682 Gömrük fəaliyyətinin əsas vəzifələri:

- ☐ Ölkədə rəqabət mühiti yaratmaq və təbii inhisarların fəaliyyətinə nəzarət etmək.
- ☒ Ölkənin iqtisadi təhlükəsizlik sisteminin tərkib hissəsi olmaq, büdcəyə gəlir gətirmək;
- ☐ Xalqın daim artmaqda olan maddi və mənəvi ehtiyaclarının ödənilməsini təmin etmək;
- ☐ Pul-əmtəə balansını müəyyənləşdirmək;
- ☐ Pasport və viza rejiminə nəzarət etmək;

683 Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının gömrük siyasətində qarşılaşdığı başlıca problemlər:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin olmaması və ərazinin bir hissəsinin erməni işğalı altında olması;
- ☐ Milli gömrük siyasətinin yoxluğu;
- ☐ Milli gömrük kadrlarının çatışmazlığı və onların hazırlanması üçün hüquqi bazanın, metodik vəsaitin və dərsliklərin olmaması;
- ☒ Bütün cavablar doğrudur

684 Gömrük işi nədən ibarətdir?

- ☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan
- ☒ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi i tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi i tədbirlərindən
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi i tədbirlərindən və xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan
- ☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən

685 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 34-cü bəndinə görə, mallar necə təsnifləndərilir?

- ☐ Səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri
- ☒ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri
- ☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

686 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 42-ci bəndinə görə, nəqliyyat vasitələri necə təsnifləndərilir?

- ☒ Səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri
- ☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

687 Gömrük tənzimlənməsi nədir?

- ☐ Gömrük sərhədindən malları keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

- ☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
- ☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması
- ☐ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması
- ☒ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

688 Azərbaycan Respublikasının hansı qismi gömrük ərazisidir?

- ☐ Müvəqqəti saxlanclar
- ☒ Azərbaycan Respublikasının ərazisi
- ☐ Azərbaycan Respublikasının sərbəst zonalarının ərazisi
- ☐ Azərbaycan Respublikasının gömrük nəzarət zonalarının ərazisi
- ☐ Sərbəst zonalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisi

689 Gömrük sərhədi necə müəyyənləşdirilir?

- ☐ Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və sərbəst zonaların perimetrləri
- ☐ Gömrük ərazisinin hüdudları
- ☐ Sərbəst zonaların perimetrləri
- ☐ Gömrük nəzarət zonalarının perimetrləri
- ☒ Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri

690 Azərbaycan Respublikasının gömrük qanunvericiliyi hansı normativ sənədlərlə tənzimlənir?

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar

691 Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, hansı müddəalar tətbiq edilir?

- ☐ Hər ikisi
- ☐ Gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalar
- ☒ Beynəlxalq müqavilələrin müddəaları
- ☐ Gömrük məmurunun subyektiv əsaslandırmasına görə
- ☐ Bəyannaməçi və gömrük məmurunun qarşılıqlı razılaşması ilə

692 Gömrük işinin təşkili fənni nəyi öyrənir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Mövcud realıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi

- ☐ Mövcud reallıqda ölkənin xarici ticarət siyasətinin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını
- ☐ Ölkənin xarici ticarət siyasətini
- ☒ Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi və bu siyasətin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını

693 Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında əsasnamə -ni nə zaman təsdiq etmişdir?

- ☐ 17.10.1991-ci il
- ☒ 27.10.1998-ci il
- ☐ 17.10.1998-ci il
- ☐ 27.10.2008-ci il
- ☐ 27.10.1995-ci il